

1. Rusiya ÜTT üzvlüyü şəraitində Azərbaycanla ticarət əlaqələri hansı istiqamətdə dəyişər?
 - √ Xarici sərmayələr üçün məhdudiyət qoyulan sahələr azaldılır
 - Investisiyalar sərbəstləşir
 - Gömrük ittifaqı şərtləri tətəbiq olunur
 - Hər biri
2. Azərbaycan və Qazaxıstan arasında inteqrasiya münasibətləri MDB çərçivəsində hansına uyğundur?
 - √ Qarşılıqlı əsasda ticarət maneələrinin azaldılması
 - Preferensial saziş
 - Gömrük ittifaqı
 - Ümumbazar
3. Rusiya və Azərbaycan ticarət əlaqələri MDB prinsipləri ilə necə tənzimlənir?
 - √ Ticarət maneələrinin qarşılıqlı ləğvi əsasında
 - Gömrük ittifaqı şərtləri əsasında
 - Azad investisiya rejimi əsasında
 - Hər biri
4. Avrozonadan çıxma makroiqtisadi situasiyaya necə təsir edə bilər?
 - √ Xarici borc artar
 - İqtisadi artım təmin olunur
 - Rəqabət üstünlüyü artar
 - Rəqabət üstünlüyü azalar
5. İkitərəfli ticarət əlaqələri blokdaxili ticarətin prinsipləri ilə necə tənzimlənir?
 - √ Üçüncü ölkələrlə ticarət maneələri tətəbiq olunur
 - Üçüncü ölkələrlə ticarət sərbəstləşdirilir
 - İntellektual mülkiyyət hüququ təmn olunur
 - Heç biri
6. ÜTT-yə daxilolma regional inteqrasiya üçün nəyi zəruri edir?
 - √ Azad rəqabət prinsiplərinin təmini
 - Investisiyaların liberallaşdırılması
 - Ticarət maneələrinin tətəbiqi
 - Hər biri
7. Azərbaycan MDB çərçivəsində inteqrasiya əməkdaşlığının səviyyəsi?
 - √ Azad ticarət
 - Ümumbazar
 - Gömrük ittifaqı
 - Heç biri
8. Rusiya və Belarusiya MDB-nin bütün ölkələri ilə ticarət əlaqələri necə həyata keçirilir?
 - √ Vahid ticarət prinsipləri bütün MDB ölkələrinə aid deyil
 - Vahid ticarət rejimi əsasında
 - Azad ticarət prinsipləri ilə
 - Sərbəst valyuta prinsipi ilə
9. ÜTT üzvlüyü şəraitində gömrük ittifaqına daxil olma

- √ Ticarət rejimi liberallaşır
- Ticarət rejimi əvvəlki tək qalır
- Heç nə dəyişmir
- Ticarət maneələri azaldılır

10. Qazaxıstan Rusiya ilə inteqrasiya əməkdaşlığı forması:

- √ Gömrük ittifaqı
- Azad ticarət
- Prefsensial saziş
- Heç biri

11. Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi inteqrasiyanın hansı effektinə aid olunur

- √ Statik
- Dinamik
- Domino
- Hec biri

12. ETT stimullaşdırılması, məhsul vahidinə xərclərin azaldılması inteqrasiyanın hansı effektinə aid olunur

- √ Dinamik
- Ticarət
- Domino
- Heç biri

13. Ticarət şəraiti necə qiymətləndirilir

- √ İdxal və ixrac qiymətlərinin nisbəti əsasında
- ÜDM-də xarici ticarətin payı əsasında
- Xarici borcun ticarət dövriyyəsinə nisbəti əsasında
- Hər biri

14. C ölkəsi A və B –nin daxil olduğu Azad Ticarət zonasına üzv olarkən D ölkəsi ilə idxala 15 %-li advalor rüsum tətbiq edirdi. Azad Ticarət zonası ölkələri tərəfindən advalor rüsumların 2 dəfə azaldılması C-nin D-dən idxalına necə təsir edər

- √ Azad Ticarət Zonası C-D arasında ticarət siyasətinə təsir göstərmir
- İdxal 2 dəfə ucuzlaşar
- C-D arasında ticarət əlaqələri azalar
- Ticarət şəraiti yaxşılaşar.

15. Xirda pul nisanları (monet) formasında Avro nə zaman dövriyyəyə daxil edildi:

- √ 2002.0
- 2009.0
- 2001.0
- 2010.0

16. 2008-ci ildə eyni vaxtda Avrozonaya daxil olan ölkələri göstərin

- √ Kipr və Malta
- İspaniya və Portuqaliya
- Malta və Fransa
- Yunanıstan və Kipr.

17. Avrozonada iqtisadi böhran nəticəsində Valtuta İttifaqın çıxma üzv ölkə hansı problemləri daha da aktuallaşdırabilir

- √ 1 və 3
- Valyuta kurslarının saxlanması
- Ticarət asılılığı

- Xarici borcun səviyyəsi

18. Maastrixt kriteriyalarına uyğun olanı göstərin

- √ Budcə kəsiri, xarici borc və makro iqtisadi siyasət
- Yeni genişlənmə ölkələri
- Aqrar proteksionizm
- Bunların hec biri

19. Avrozonaya 2011-çi ildə daxil olan ölkəni göstərin

- √ Estoniya
- Kipr
- Latviya
- Litva

20. Fransa Avroxonaya nə zaman daxil olmuşdur

- √ 1999-çu ildə
- Maastrixt müqaviləsini imzalamaqla
- 2008-ci ildə
- 2002-ci ildə Avro pul nisanlarının geniş naqd dövriyyəsi həyata keçirilərkən

21. Avrozonaya integrasiyası məkan kimi miqyasca necə xarakterizə olunur

- √ 17 ölkə və 330 mln əhali
- 19 ölkə və 280 mln əhali
- 17 ölkə və 310 mln əhali
- 27 ölkə və 430 mln əhali

22. European Currency Unit-in Avrointegrasiyada hansı rolu vardır

- √ Hazırda praktiki rol və əhəmiyyət daşımır
- Avro zonada yeni sistem rolunu oynayır
- Avro zonada valyuta sisteminin əsası kimi
- Göstərilənlərə uyğun deyil.

23. Hal-hazırda Avrozonaya daxil olmaga hazırlaşan ölkə hansıdır

- √ Latviya
- Danimarka
- Böyük Britaniya
- İtaliya

24. Danimarka Avrozonaya hansı ölkələrlə eyni vaxtda daxil oldu:

- √ Göstərilənlər düzgün deyil
- İsveç
- Norveç
- İtaliya

25. 1999-çu il Aİ-nin neçə üzvü Avrozonaya daxil oldu

- √ 11.0
- 15.0
- 17.0
- 9.0

26. Avrozonaya aid olmayan ölkəni göstərin

- √ İsveç və Latviya
- İrlandiya və Kipr
- Slovakiya və Yunanıstan
- portqaliya və Luxemburg

27. Avstriya və Belçika hansı ölkə ilə eyni vaxtda Avrozonaya daxil olmuşlar:

- √ İspaniya və İrlandiya
- Sloveniya və Almaniya
- Finlandiya, İtaliya və Estoniya
- Finlandiya, Portqaliya və Malta

28. Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin

- √ Göstərilənlərə aid deyil
- Luxemburg və Niderland
- Kipr və Malta
- Belçika, İspaniya və Almaniya.

29. 2009 və 2011-ci ildə Avrozonaya daxil olan ölkələrə aid deyil

- √ Avstriya
- Estoniya
- Slovakiya
- Hər biri

30. 1999-cu ildə Avrozonaya daxil olan ölkələrə hansılar daxildir?

- √ Finlandiya və Portqaliya
- Almaniya və Sloveniya
- Yunanıstan və Portqaliya
- Almaniya və Yunanıstan

31. Azərbaycanda Avropa İttifaqının 2007-ci ildən yardımlar sahəsində yeni tətbiq olunan Avropa qonşuluq və Tərəfdaşlıq Alətinə (AQTİA)-ya hansılar daxildir?

- √ Hər biri
- Bütçəyə dəstək
- Tvinniq
- TAIEX və SİGMA

32. Aİ və Azərbaycan arasında yardımlar sahəsində əməkdaşlıq proqramları hansılardır?

- √ TASIŞ
- Əsrin müqaviləsi
- Bakı-Tbilisi – Ceyhan
- Bunların hamısı

33. Azərbaycanın Aİ-yə inteqrasiyası üzrə Dövlət Komissiyası nə vaxt yaradılmışdır

- √ 2005.0
- 1991.0
- 1994.0
- 2011.0

34. Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı hansı istiqamətləri nəzərdə tutur

- √ 15 sahə və 126 normativ-hüquqi akta uyğunlaşdırmanı
- Ticarət əməkdaşlığını
- İnvestisiya və neft ixracını

- Bunların heç biri

35. Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir

- √ Assosasiya Sazişi
- Tərəfdaşlıq və Əməkdaşlıq sazişi
- Azad ticarət sazişi
- Bunların heç biri

36. «Şərqi tərəfdaşlığı» təşəbbüsü hansı ölkələri əhatə edir

- √ Bütün göstərilənlər
- Azərbaycan və Ermənistan
- Moldova və Belarus
- Ukrayna və Gürcüstan

37. Türkiyə ilə Avropa Birliyi arasında inteqrasiya əməkdaşlığı hansı səviyyədədir

- √ Gömrük Birliyi
- Azad ticarət
- Valyuta zonası
- Ümum bazar

38. Hal-hazırda Avropa İttifaqına yeni genişlənmə ərafəsində üzvlüyə namizəd olan ölkə hansıdır?

- √ Xorvatiya
- İsveç və İsveçrə
- Sloveniya
- Slovakiya

39. Altıncı genişlənmə mərhələsi hansı ölkələrin üzvlüyü ilə baş verdi

- √ Bolqarıstan və Rumıniyanın
- Üç Baltıqyanı dövlətin
- Rumıniyanın
- Çexiyanın

40. Sloveniya və Baltıqyanı dövlətlər Avropa Birliyinə hansı genişlənmə mərhələsində daxil olmuşlar

- √ 5-ci
- 4-cü
- 7-ci
- 3-cü

41. Beşinci genişlənmə neçə yeni Aİ üzvlərini əhatə etdi

- √ 10.0
- 5.0
- 2.0
- 4.0

42. Beşinci genişlənmə Aİ üzvləri sayı

- √ 25.0
- 15.0
- 10.0
- 17.0

43. 1995-ci ildə Avropa Birliyinin genişlənməsi hansı ölkəni əhatə etmişdir

- ✓ Hər biri
- İsveç
- Finlandiya
- Avstriya

44. 1995-ci il Avropa Birliyinin necənci genişlənməsidir

- ✓ Dördüncü
- Birinci
- İkinci
- Üçüncü

45. Dördüncü genişlənmədə Avropa Birliyini üzvlərinin sayı

- ✓ 15.0
- 12.0
- 11.0
- 9.0

46. Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu

- ✓ 12.0
- 17.0
- 9.0
- 11.0

47. İspaniya Avropa birliyinin neçənci genişlənməsinə aid edilir

- ✓ Üçüncü
- Birinci
- İkinci
- Heç biri

48. Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu

- ✓ Heç biri
- Portugaliya və İtaliya
- İrlandiya və Polşa
- Bolqarıstan və Çexiya

49. Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi

- ✓ Hər biri
- Danimarka
- İrlandiya
- Böyük Britaniya

50. Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlığı çərçivəsində inteqrasiya prinsipləri yönəldilmişdir

- ✓ Hər biri
- Reqionda inkisafın dəstəklənməsi
- Həyat səviyyəsinin yüksəldilməsi
- Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması

51. NAFTA müqaviləsi nəzərdə tuturdu

- ✓ Hər biri
- 2010-cu ildə gömrük rüsumlarının ləğvi
- Meksikada Simali kapitali üçün rejimin yumşaldılması
- Birgə arbitraj komissiyasının yaradılması

52. Maastrixt müqaviləsi hansı sferaləri əhatə etməklə integrasiyanı dərinləsdirmissdir
- √ Hər biri
 - Avropa daxili bazarı və vahid valyuta
 - Vahid xariçi və müdafiə siyasəti
 - Daxili işlər və ədliyyə sahəsində vahid siyasət
53. Vahid kənd təsərrüfatı siyasəti Avropada integrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir
- √ İqtisadi ittifaq
 - Preferresial sazişlər
 - Azad ticarət
 - Hər biri
54. Hökumət başçılarınin daxil olduğu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu organıdır
- √ Ali siyasi
 - Komissiya
 - İcraedici
 - Avroparlament
55. Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir
- √ Siyasi
 - İcraedici
 - Köməkci
 - Humanitar
56. Avronun nəgd dövriyyəsi vahid formada nə vaxt tətbiq edildi
- 2002-ci ilin əvvəli
 - 2011-ci il maliyyə böhranı zamanı
 - √ 2002-ci il iyun
 - 1999.0
57. Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri
- MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqları
 - √ Bunların hamısı
 - Gömrük rüsumları
 - Əlavə dəyər vergisi
58. Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı
- √ Avropa İttifaqı
 - AND paktı
 - Avropa İqtisadi Birliyi
 - Merkosur
59. Avropa Birliyi aşağıdakı integrasiya qruplaşmalarının bütünləşməsi ilə 1958 –ci il müqaviləsi nəticəsində formalaşdı:
- AvroAtom və Avropa Polad və Kömür Birliyi 3
 - Avropa İqtisadi Birliyi və Benilüks
 - √ Avropa Polad və Kömür Birliyi, Avropa İqtisadi Birliyi və AvroAtom
 - Avropa İqtisadi Birliyi və Avropa Polad və Kömür Birliyi
60. 1951-ci ildə AVROPA POLAD VƏ KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin iştirakçıları
- Fransa, Belçika, Niderland

- Belçika, Fransa, Niderland
- ✓ Fransa, AFR (Almaniya), İtaliya , Belçika, Niderland, Luksemburq
- AFR , Niderland, Luksemburq , İtaliya

61. Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti

- ✓ İqtisadi tamamlanma
- Konsorsium
- Kooperasiya
- Asılılıq

62. Neofunksionalist konsepsiya və plüralist konsepsiya aiddir:

- ✓ Siyasi-hüquqi konsepsiyalara
- Valyuta inteqrasiyası konsepsiyasına
- Bazar-institutsional konsepsiya
- Federalist konsepsiya

63. Gömrük İttifaqı konsepsiyası iqtisadi inteqrasiyanın hansı konsepsiyasına aiddir:

- ✓ Funksional
- Valyuta ittifaqı
- Struktur
- Dirijist

64. Valyuta inteqrasiyası konsepsiyası inteqrasiyanın hansı nəzəriyyəsinə aid edilir:

- Federalist
- Bunların hər biri
- ✓ Funksional –sahəvi
- Ümumiləşdirici

65. İqtisadi inteqrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir:

- ✓ Plüralist konsepsiya
- Bunların hər biri
- Ticarət konsepsiyası
- Marksist konsepsiya

66. Tam iqtisadi inteqrasiyaya hansı uygundur:

- Gömrük maneələrinin aradan qaldırılması
- İstehsal amillərinin sərbəst hərəkəti
- ✓ İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi
- Vahid ticarət siyasəti

67. İqtisadi və valyuta ittifaqı nə deməkdir:

- Bunların hec biri
- Gömrük ittifaqının yaradılması
- Azad ticarət zonasının yaradılması
- ✓ Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması

68. Ümum Bazar səviyyəli integrasiya nə deməkdir:

- Milli qanunvericiliyin unifikasiyası
- Daha yüksək səviyyəli yaxınlaşma
- ✓ Butun bunlar doğrudur
- Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blokdaxili sərbəst hərəkəti

69. Gömrük İttifaqı səviyyəsinə hansı uyğun gəlir:

- ✓ Hər biri uygundur
- Vahid ticarət siyasəti
- Azad ticarət funksiyaları
- Vahid gömrük ərazisi

70. Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin:

- Bütün cavablar doğrudur
- ✓ Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili
- Fərqli valyuta münasibətləri
- Ticarət maneələrinin aradan qaldırılması

71. Azad ticarət və Gömrük İttifaqı hansı inteqrasiya situasiyasına aiddir:

- ✓ Ticarət inteqrasiyası
- Umum bazar
- Bunların hər birinə
- Siyasi inteqrasiya

72. Beynəlxalq iqtisadi inteqrasiyanın formalarına aiddir:

- Gömrük İttifaqı
- Azad Ticarət
- ✓ Bunların hər biri
- İqtisadi İttifaq

73. İqtisadi inteqrasiyanın əsas xüsusiyyətini əks etdirir:

- Dönməzlik
- ✓ Bütün cavablar doğrudur
- Qarşılıqlı uyğunluq
- Yaxınlaşma

74. İqtisadi inteqrasiyanın inkişafı istiqamətini təşkil edir:

- Konsorsium
- Cavablar doğru deyil
- ✓ İstehsal və tədavül inteqrasiyası
- TMK

75. Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil:

- İqtisadi İttifaq
- Elmi –texniki kooperasiya
- ✓ Beyin axını
- İnteqrasiya

76. İqtisadi inteqrasiyanın coğrafiyasını tam əks etdirən doğru cavab hansıdır:

- ✓ Regional və beynəlxalq
- Kontinental
- Beynəlxalq
- Regional

77. Beynəlxalq iqtisadi inteqrasiyanın səviyyələrinə aiddir:

- Mikro səviyyə

- Mikro səviyyə
- Cavablar dogru deyil
- ✓ Mikro və makro səviyyə

78. Regional iqtisadi inteqrasiya hansı parametrlərlə təyin edilə bilər:

- ✓ Bütün cavablar dogrudur
- Milli qanunvericiliyin unifikasiyası
- İstehsal amillərinin sərbəst döv etməsi
- Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi

79. Resurslar və təsir sferaları ugrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir?

- Rəqib kompaniyaların strategiyasına təsir etmək
- İnvestisiya axınlarının istiqamətinə təsir etmək
- ✓ Bütün cavablar dogrudur
- Ticarət və siyasi birlikləri zəruri edir

80. Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti

- ✓ İqtisadi inteqrasiya
- Proteksionizm
- Cavablar dogru deyil.
- İqtisadi yardım

81. Qonşu ölkələrin iqtisadiyyatlarının davamlı iqtisadi əlaqələr əsasında tamamlanması, makro və mikro səviyyədə vahid təsərrüfat sistemdəki yüksəlməsi sosial-iqtisadi hadisə kimi nə deməkdir?

- ✓ Beynəlxalq iqtisadi inteqrasiya
- İqtisadi asılılıq
- İqtisadi durgunluq
- Cavablar dogru deyil

82. Dərin əmək bölgüsü və davamlı qarşılıqlı əlaqə əsasında istehsalın yüksək beynəlmilləşməsi səviyyəsi nəyi ifadə edir?

- ✓ Beynəlxalq iqtisadi inteqrasiya
- Beynəlxalq əmək bölgüsü
- Bunların hec biri
- Beynəlxalq mübadilə

83. Beynəlxalq iqtisadi inteqrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir?

- ✓ Bunların hər biri
- Regionlaşma mexanizmi kimi
- BİM-in forması kimi
- Qloballaşma prosesinin tərkib hissəsi kimi

84. Beynəlxalq əmək bölgüsü və kooperasiya

- İnteqrasiyanın məqsədidir
- İnteqrasiyanın sərtidir
- ✓ İnteqrasiyanın əsasıdır
- İnteqrasiyanın mahiyyətidir

85. Davamlı iqtisadi inteqrasiya nəticə etibarilə gətirib çıxarır:

- Səyələşmə (2)
- ✓ 1 və 3 dogrudur
- İstehsal münasibətləri inkisaf edir (1)

- Kapitalın və istehsalın beynəlmilləşməsi (3)

86. Siyasi, milli və mədəni uyğunluq

- ✓ İnteqrasiyanın sərtidir
- İnteqrasiyanın məqsədidir
- İnteqrasiyanın nəticəsidir
- İnteqrasiyanın mahiyyətidir

87. İqtisadi inteqrasiyanın məqsədi

- Müqayisəli üstünlüklər prinsipinin reallaşdırılması
- Düzgün cavab yoxdur
- ✓ Strateji və rəqabət üstünlüklərinin əldə edilməsi
- İri miqyaslı istehsal

88. «İnkişaf səviyyəsinin yaxınlaşdırılması» hansına aiddir

- ✓ İnteqrasiyanın məqsədi
- İnteqrasiyanın şərti
- İnteqrasiyanın mahiyyəti
- İnteqrasiya metodu

89. İnteqrasiyanın iqtisadi əsasını təşkil edir:

- Əmək bölgüsü
- Məhsul istehsalı
- ✓ Bunların hər biri
- Mallarla ticarət

90. İnteqrasiya proses kimi nəyi əks etdirir?

- Bölünmə
- ✓ Yaxınlaşma
- Kənarlaşma
- Birləşmə

91. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin əsas məqsədləri aiddir?

- ✓ Çoxtərəfli ticarət danışıqları və onların modifikasiyası;
- Etnik yaxınlıq daha da dərinləşdirilməsi;
- Qarşılıqlı iqtisadi əlaqələrinin tarixilik xarakter kəsb etməsi;
- Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər sürətləndirilməsi.
- Coğrafi yaxınlığın qurulması

92. Asiya-Sakit Okean İqtisadi Forumu ilə əlaqədar hansı proqram fəaliyyət göstərmişdir ?

- ✓ MANILA
- SIGMA
- ŞUMAN
- TEMPUS
- EBBOT

93. Aşağıdakılardan hansı Asiya-Sakit Okean regionundamüşahidə edilən regional iqtisadi inteqrasiya proseslərinə aid deyil?

- ✓ Cənubi Asiya İqtisadi Birliyi
- Asiya-Sakit Okean İqtisadi Forumu
- Cənubi Asiya Regional Əməkdaşlıq Birliyi
- Avstraliya-Yeni Zelandiya Azad Ticarət Zonası
- Cənub-Şərqi Asiya ölkələrinin Assosiasiyası

94. Aşağıdakılardan hansı Latin Amerikasında müşahidə edilən regional iqtisadi inteqrasiya proseslərinə aid deyil?

- √ Şimali Amerika Ortaq Bazarı
- Latin Amerikasını İnteqrasiya Assosiasiyası
- Mərkəzi Amerika Ortaq Bazarı
- Amerikalılar üçün Sərbəst Ticarət Zonası
- Latin Amerikasını və Karib Hövzəsi İqtisadi Komissiyası

95. İqtisadi inteqrasiya proseslərinin amillər sisteminə aid deyil?

- √ Psixoloji amil
- İnfrastruktur amil
- İqtisadi amil
- Siyasi amil
- Sivilizasiya amili

96. Avropa Birliyinin baza hüquqi-normativ sənədlərinə aid deyil?

- √ Berlin Sazişi.
- Avropa İttifaqı haqqında Maastrixt Sazişi;
- Amsterdam Sazişi;
- Nitsa Sazişi;
- Vahid Avropa Aktı;

97. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin əsas məqsədləridir?

- √ Əlverişli xarici siyasət mühitinin yaradılması;
- Etnik yaxınlıq daha da dərinləşdirilməsi;
- Qarşılıqlı iqtisadi əlaqələrinin tarixilik xarakter kəsb etməsi;
- Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər sürətləndirilməsi.
- Coğrafi yaxınlığın qurulması

98. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin siyasi amillərinə aiddir?

- √ Xarici siyasət məsələlərində uzlaşma dərəcəsi;
- Bazar subyektlərinin (sahibkarların) maraqları;
- Etnik yaxınlıq amili;
- Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
- Coğrafi amil;

99. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin infrastruktur amillərinə aiddir?

- √ Transmilli nəqliyyat, rabitə, informasiya-kommunikasiya infrastrukturlarının mövcud vəziyyəti;
- Bazar subyektlərinin (sahibkarların) maraqları;
- Etnik yaxınlıq amili;
- Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
- Coğrafi amil;

100. Aşağıdakılardan hansı Afrika regionundakı regional iqtisadi inteqrasiya proseslərinə aid deyil?

- √ Şimali Afrika Birliyi
- Cənubi Afrika Gömrük Birliyi
- Afrika Dövlətlərinin İqtisadi Birliyi
- Ərəb Ölkələri Sərbəst Ticarət Zonası
- Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi

101. Aşağıdakılardan hansı Afrika regionundakı regional iqtisadi inteqrasiya proseslərinə aiddir?

- √ Hamısı

- Cənubi Afrika Gömrük Birliyi
- Afrika Dövlətlərinin İqtisadi Birliyi
- Ərəb Ölkələri Sərbəst Ticarət Zonası
- Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi

102. Aşağıdakılardan hansı Orta Asiyadakı regional iqtisadi inteqrasiya proseslərinə aiddir?

- √ CAREC
- KAZTURK
- ASAVİ
- Heç biri
- CRACS

103. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin iqtisadi amillərinə aiddir?

- √ İqtisadi inkişaf problemləri;
- Etnik yaxınlıq amili
- Transmilli nəqliyyat, rabitə, informasiya-kommunikasiya infrastrukturalarının mövcud vəziyyəti;
- Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
- Coğrafi amil

104. Aşağıdakılardan hansı Orta Asiyadakı regional iqtisadi inteqrasiya proseslərinə aiddir?

- √ Orta Asiya İşbirliyi Təşkilatı
- Orta Asiya İqtisadi Birliyi
- Orta Asiya Enerji Təşkilatı
- Heç biri
- Orta Asiya Ticarət Təşkilatı

105. Aşağıdakılardan hansı NAFTA çərçivəsində reallaşdırılan proqramlara aiddir?

- √ NAAEC
- TRASECA
- INOGATE
- TEMPUS
- TACIS

106. Şimali Amerikada inteqrasiya prosesləri çərçivəsində ABŞ-Kanada arasında imzalanmış saziş necə adlanır ?

- √ CUSFTA
- TRASECA
- ŞUMAN
- TEMPUS
- EBBOT

107. Şimali Amerikada inteqrasiya prosesləri ilə əlaqədar hansı proqram fəaliyyət göstərmişdir ?

- √ TRASECA
- SIGMA
- ŞUMAN
- TEMPUS
- EBBOT

108. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin iqtisadi amillərinə aiddir?

- √ Bazar subyektlərinin (sahibkarların) maraqları;
- Etnik yaxınlıq amili;
- Transmilli nəqliyyat, rabitə, informasiya-kommunikasiya infrastrukturalarının mövcud vəziyyəti;
- Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
- Coğrafi amil;

109. Avropa Birliyinin İdarəçilik və İdarəetmənin Təkmilləşdirilməsinə Yardım proqramı aşağıdakılardan hansıdır?

- √ SIGMA
- TRASECA
- INOGATE
- TEMPUS
- TACIS

110. Aşağıdakılardan hansı Avropa Birliyinin proqramlarına aid deyil?

- √ INOTRE
- TRASECA
- INOGATE
- TEMPUS
- TACIS

111. Aşağıdakılardan hansı Avropa Birliyinin genişlənmə siyasət və proqramlarına aid deyil?

- √ Qərb Tərəfdaşlığı Proqramı;
- Avropa Qonşuluq Siyasəti(AQS);
- Şərq Tərəfdaşlığı Proqramı;
- Heçbiri
- Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS);

112. Aşağıdakılardan hansı Avropa Birliyinin genişlənmə siyasət və proqramlarına aiddir?

- İqtisadi Əməkdaşlıq Sazişi (İƏS);
- √ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS);
- Hamısı
- Qərb Tərəfdaşlığı Proqramı;
- Sosial Əməkdaşlıq Sazişi (SƏS);

113. AB üzvlüyünə Yaxın Şərqdən namizəd ölkələr sırasına daxil deyil?

- √ Qətər
- Livan
- İsrail
- Heç biri
- Suriya

114. AB-nin sonuncu genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- √ Heç biri
- 1986-cı il – Portuqaliya və İspaniya;
- 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
- 1995-cı il – Avstriya, Finlandiya və İsveç
- 1981-ci il - Yunanıstan;

115. AB-nin IV genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- 1986-cı il – Portuqaliya və İspaniya;
- 1981-ci il - Yunanıstan;
- √ 1995-cı il – Avstriya, Finlandiya və İsveç
- Heç biri
- 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya

116. AB-nin I genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?

- 1995-cı il – Avstriya, Finlandiya və İsveç

- 1986-ci il – Portuqaliya və İspaniya;
 - √ 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
 - Heç biri
 - 1981-ci il - Yunanıstan;
- 117.** AB-nin III genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?
- √ 1986-ci il – Portuqaliya və İspaniya;
 - Heç biri
 - 1995-ci il –Avstriya, Finlandiya və İsveç
 - 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
 - 1981-ci il - Yunanıstan;
- 118.** AB-nin II genişlənmə mərhələsi hansı tarixə təsadüf edir və hansı ölkə yeni üzv seçilmişdir?
- √ 1981-ci il - Yunanıstan
 - 1986-ci il – Portuqaliya və İspaniya;
 - Heç biri
 - 1995-ci il –Avstriya, Finlandiya və İsveç
 - 1973-cü il – Danimarka, İrlandiya və B.Britaniya
- 119.** Roma müqaviləsinin hazırlanması və imzalanması hansı tarixə təsadüf edir?
- √ 1957-ci il;
 - 1961-ci il.
 - 1960-cı il;
 - 1959-cu il;
 - 1958-ci il;
- 120.** Avropa Polad və Kömür Birliyinin hansı tarixdə yaranmışdır?
- √ 1951-ci il;
 - 1971-ci il.
 - 1963-ci il;
 - 1961-ci il;
 - 1953-cü il;
- 121.** Aşağıdakılardan hansı iqtisadi inteqrasiya proseslərinin sivilizasiya amillərinə aid deyil?
- Coğrafi amil;
 - Etnik yaxınlıq amili;
 - Tarixən formalaşmış siyasi, iqtisadi münasibətlər amili.
 - Dil və din amili;
 - √ Xarici siyasətdə uzlaşma amili
- 122.** Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya siyasi-hüquqikonsepsiyalara aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralist konsepsiya.
- 2, 4, 5
 - 4, 5,6
 - √ 2, 4, 6
 - 2, 3, 4
 - 1, 3, 5
- 123.** Ümumi bazar mərhələsinin əsas xüsusiyyətləri aşağıdakılardan hansıdır?
- √ İqtisadi siyasətin harmonlaşdırılması və prosesin üst milli səviyyə tənzimlənməsi;
 - Heç biri
 - Ortaq valyuta siyasəti və valyuta zonasının yaradılması;
 - İstehsal amillərinin inteqrasiya birliyi çərçivəsində sərbəst hərəkəti;

- Üçüncü ölkələrə münasibətdə vahid tarif və qeyri tarif strategiyalarının yürüdülməsi;

124. Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir?

- √ «Domino» effekti
- «Kobra» effekti
- «Analogiya» effekti
- «Fişer» effekti
- «Sosial ədalət» effekti

125. Aşağıdakılardan hansıları neofunksionalistkonsepsiyanın əsas nümayəndələri hesab olunurlar

- √ Ç. Pentland və E. Xaas
- K. Marks və Q.Mürdal
- C. Keyns və Y.Şişkov
- Ç. Pentland və A. Tyonbi
- A. Smitvə A. Etsioni

126. Aşağıdakı müəlliflərdən hansı struktur konsepsiyasının tərəfdarıdır?

- K. Doyq
- A. Tyonbi
- Ç. Pentland
- Q.Mürdal
- √ Y.Şişkov

127. Tam iqtisadi birlik mərhələsinin əsas xüsusiyyətləri aşağıdakılardan hansıdır?

- √ Ortaq valyuta siyasəti və valyuta zonasının yaradılması;
- Heç biri
- İqtisadi siyasətin hormonlaşdırılması və prosesin üst milli səviyyə tənzimlənməsi;
- İstehsal amillərinin inteqrasiya birliyi çərçivəsində sərbəst hərəkəti;
- Üçüncü ölkələrə münasibətdə vahid tarif və qeyri tarif strategiyalarının yürüdülməsi;

128. İqtisadi inteqrasiya proseslərində dezinteqrasiya amillərinə aid deyil?

- Subyektlərarası siyasi münasibətlər;
- İnteqrasiya subyektləri arasında ideoloji uyğunsuzluq;
- İqtisadi sistem müxtəlifliyi;
- milli dövlət müstəqilliyi problemi
- √ Birgə sərhədlər və inkişaf şəraiti;

129. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesinin sonuncu mərhələsi hesab edilir? 1. Ümumi bazar; 2. İmtiyazlı ticarət sazişi; 3. Siyasi birlik 4. Azad ticarət zonası; 5. Gömrük birliyi; 6. Valyuta birliyi;

- √ 3, 6
- 1, 2
- 1, 6
- 1, 3
- 3, 4

130. İqtisadi inteqrasiya prosesinin mərhələləri ardıcılığı aşağıdakılardan hansında pozulmuşdur?

- √ Ümumi bazar;
- Azad ticarət zonası;
- Gömrük birliyi;
- Valyuta və tam iqtisadi birlik
- İmtiyazlı ticarət sazişi;

131. Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir?

- √ «Nümayiş» effekti
- «Edip» effekti
- «Sosial ədalət» effekti
- «Fişer» effekti
- «Kobra» effekti

132. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesinin əsas həlqələrinə aiddir?

- √ İstehsal «dərin» inteqrasiya
- Mübadilə «yumşaq» inteqrasiya
- Bazar «səthi» inteqrasiya
- Heç biri
- İstehlak «dərin» inteqrasiya

133. İqtisadi inteqrasiya proseslərinin nəzəri təhlilinin klassik mərhələsi hansı tarixi dövrü əhatə edir?

- √ 1950-ci illərə qədər
- 1960-cı illərdən sonra
- 1930-cü illərə qədər
- 1850-cı illərdən sonra
- 1970-ci illərə qədər

134. Marksist konsepsiyasına görə iqtisadi inteqrasiyanın neçə mərhələsi mövcuddur?

- √ 3 mərhələsi
- 5 mərhələsi
- 6 mərhələsi
- 2mərhələsi
- 4 mərhələsi

135. Aşağıdakı müəlliflərdən hansı plüralist konsepsiyanın tərəfdarıdır?

- √ K. Doyq
- Ç. Pentland
- A. Tyonbi
- K. Marks
- Q.Mürdal

136. Aşağıdakı nəzəriyyələrdən hansı valyuta inteqrasiyası konsepsiyasına aiddir?

- √ «Optimal valyuta zonaları» nəzəriyyəsi
- «Maraqlı qruplar» nəzəriyyəsi
- «İkili valyuta zonaları» nəzəriyyəsi
- «Valyutadiversifikasiyası» nəzəriyyəsi
- «Sabit valyuta zonaları» nəzəriyyəsi

137. Aşağıdakılardanmüəlliflərdən hansılarıvalyuta inteqrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış edirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. Etsioni 5. E. Xaas

- √ 1,3
- 4,5
- 1,5
- 3,4
- 1, 2

138. Aşağıdakı nəzəriyyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir?

- √ «Maraqlı qruplar» nəzəriyyəsi
- «Optimal valyuta zonaları» nəzəriyyəsi

- «Valyuta birliyi» nəzəriyyəsi
- «Məhsulun həyat dövrü» nəzəriyyəsi
- «Mütləq üstünlüklər» nəzəriyyəsi

139. Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır?

- ✓ A. Etsioni
- Ç. Pentland
- C. Keyns
- K. Marks
- A. Smit

140. Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralistkonsepsiya.

- ✓ 1, 3, 5
- 1, 2, 3
- 4, 5, 6
- 2, 3, 4
- 2, 4, 6

141. Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır?

- ✓ Heç biri
- Ç. Pentland
- C. Keyns
- K. Marks
- A. Smit

142. Avropa Birliyinin baza hüquqi-normativ sənədlərinə aiddir?

- ✓ Hamısı
- Avropa İttifaqı haqqında Maastrixt Sazişi
- Amsterdam Sazişi
- Nitsa Sazişi
- Vahid Avropa Aktı

143. Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aid deyil? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralist konsepsiya.

- ✓ 2, 4, 6
- 1, 2, 3
- 4, 5, 6
- 2, 3, 4
- 1, 3, 5

144. Aşağıdakılardan hansı iqtisadi birlik mərhələsində olan inteqrasiya birliyinə aiddir?

- ✓ Heç biri
- Şərqi Afrika Kooperasiyası (EAC)
- Cənubi Konusun Ümumi Bazar Zonası (MERCOSUR)
- Avstraliya – Yeni Zelandiya ticarət sazişi (CER)
- Baltika Azad Ticarət Zonası (BAFTA)

145. Aşağıdakılardan hansı Müstəqil Dövlətlər Birliyinin üzvü deyil?

- ✓ Gürcüstan
- Qazaxıstan
- Azərbaycan

- Moldova
- Rusiya

146. Aşağıdakılardan hansı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvü deyil?

- √ Şimali Kipr Türk Cümhuriyyəti
- Qazaxıstan
- Azərbaycan
- Qırğızıstan
- Türkiyə

147. Aşağıdakılardan hansı İslam Konfransı Təşkilatının üzvüdür?

- √ Hamısı
- Albaniya
- Azərbaycan
- Cibuti
- Əfqanıstan

148. Azərbaycan Respublikası hansı tarixdə İKT-na üzv qəbul edilmişdir?

- √ 1993-cü il
- 1994-cü il
- 1995-ci il
- 1996-cı il
- 1992-ci il

149. İqtisadi inteqrasiya prosesinin mərhələləri ardıcılığı aşağıdakılardan hansında pozulmuşdur?

- √ Azad ticarət zonası
- Gömrük birliyi
- Ümumi bazar
- Valyuta və tam iqtisadi birlik
- İmtiyazlı ticarət sazişi

150. AB üzvlüyünə Yaxın Şərqdən namizəd ölkələr sırasına daxil deyil?

- Livan
- Heç biri daxi deyil
- √ Hamısı daxildir
- Suriya
- İsrail

151. Ərəb Məğribi Birliyinin üzvü deyil?

- √ Suriya
- Liviya
- Mavritaniya
- Tunis
- Əlcəzair

152. Milli təsərrüfat mexanizmlərinin yaxınlaşmasına, qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını qəbul edən və razılaşdırılmış şəkildə dövlətlərarası orqanlar tərəfindən tənzimlənən obyektiv iqtisadi qarşılıqlı təsir prosesi necə adlanır?

- √ Beynəlxalq iqtisadi inteqrasiya
- Beynəlxalq inhisarizm
- Azad rəqabət mühiti
- Beynəlxalq iqtisadi münasibətlər
- Beynəlxalq ticarət

153. İqtisadi inteqrasiya proseslərinin amillər sisteminə aid deyil?
- √ Hamısı
 - İnfrastruktur amil
 - İqtisadi amil
 - Siyasi amil
 - Sivilizasiya amili
154. Aşağıdakılardan hansı iqtisadi birlik mərhələsində olan inteqrasiya birliyinə aiddir?
- √ Heç biri
 - Şərqi Afrika Kooperasiyası (EAC)
 - Cənubi Konusun Ümumi Bazar Zonası (MERCOSUR)
 - Avstraliya – Yeni Zelandiya ticarət sazişi (CER)
 - Baltika Azad Ticarət Zonası (BAFTA)
155. «Əgər müəyyən sayda iqtisadi vahidlər arasında əmtəə, kapital və insanların hərəkəti bu vahidlərin hər birinin daxilindəki kimi sərbəstdirsə, onda bu müxtəlif vahidlər birləşmişdir» tezisi aşağıdakı tədqiqatçılardan kimə məxsusdur?
- √ R.Aron
 - Q.Mürdal
 - A. Tyonbi
 - C.Mid
 - K. Doyq
156. Aşağıdakılardan hansı iqtisadi birlik mərhələsində olan inteqrasiya birliyinə aiddir?
- √ Mərkəzi Afrika İqtisadi və Valyuta Birliyi (CEMAC)
 - Şərqi Afrika Kooperasiyası (EAC)
 - Cənubi Konusun Ümumi Bazar Zonası (MERCOSUR)
 - Avstraliya – Yeni Zelandiya ticarət sazişi (CER)
 - Baltika Azad Ticarət Zonası (BAFTA)
157. Aşağıdakılardan hansı azad ticarət zonası mərhələsində olan inteqrasiya birliyinə aid deyil?
- √ Cənubi Konusun Ümumi Bazar Zonası (MERCOSUR)
 - Şərqi Afrika Kooperasiyası (EAC)
 - Avstraliya – Yeni Zelandiya ticarət sazişi (CER)
 - Şərqi Afrika Kooperasiyası (EAC)
 - Baltika Azad Ticarət Zonası (BAFTA)
158. Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir?
- √ Heç biri
 - «Sosial ədalət» effekti
 - «Fişer» effekti
 - «Analogiya» effekti
 - «Kobra» effekti
159. Aşağıdakılardan hansı azad ticarət zonası mərhələsində olan inteqrasiya birliyinə aiddir?
- √ Baltika Azad Ticarət Zonası (BAFTA)
 - Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
 - Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
 - And Ümumi Bazarı (CAN)
 - Mərkəzi Amerika Ümumi Bazarı (CACM)
160. Azərbaycan Respublikası hansı tarixdə GUAM-a üzv qəbul edilmişdir?
- √ 1993-cü il

- 1994-cü il
- 1995-ci il
- 1996-cı il
- 1992-ci il

161. Azərbaycan Respublikası hansı tarixdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilmişdir?

- √ 1993-cü il
- 1994-cü il
- 1995-ci il
- 1996-cı il
- 1992-ci il

162. Azərbaycan Respublikası hansı tarixdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilmişdir?

- √ 1992-ci il
- 1994-cü il
- 1995-ci il
- 1996-cı il
- 1993-cü il

163. Aşağıdakılardan hansı İqtisadi və Ticarət Əməkdaşlığı haqqında saziş mərhələsində olan inteqrasiya birliyinə aiddir?

- Müstəqil Dövlətlər Birliyi (MDB)
- √ İnkişaf etməkdə olan ölkələr arasında Ticarət Danışıqları Protokolu (PTN)
- Mərkəzi Amerika Ümumi Bazarı (CACM)
- Latın Amerikasına İnteqrasiya Assosiasiyası
- And Ümumi Bazarı (CAN)

164. Aşağıdakılardan hansı ümumi bazar mərhələsində olan inteqrasiya birliyinə aid deyil?

- √ Mərkəzi Amerika Ümumi Bazarı (CACM)
- Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
- Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
- And Ümumi Bazarı (CAN)
- Latın Amerikasına İnteqrasiya Assosiasiyası

165. Bu və ya digər regionun əksər ölkələri inteqrasiya birliyinin üzvləri olduqdan sonra həmin birlikdən kənar qalan digər region ölkələri mütləq bir sıra çətinliklərlə üzləşirlər. Bu ölkələrdən bəziləri inteqrasiya proseslərindən kənar qalma qorxusundan hətta inteqrasiya üçün əhəmiyyətli ilkin marağa malik olmadan belə, inteqrasiya proseslərinə qoşulmağa maraqlı olduqlarını bildirirlər. Bu proses necə adlanır?

- √ Damino effekti
- Dinamik effekti
- Nümayiş effekti
- Biliterial effekti
- Statik effekti

166. İnteqrasiya birlikləri yaratmış ölkələrdə adətən müsbət iqtisadi meyillər baş verir ki, bu da baş verən dəyişiklikləri izləyən digər ölkələrə müəyyən psixoloji təsir göstərir. Nəticədə də həmin ölkələr inteqrasiya birliklərinə üzv olmağa çalışırlar bu proses necə adlanır?

- √ Nümayiş effekti
- Dinamik effekti
- Biliterial effekti
- Damino effekti
- Statik effekti

167. Aşağıdakılardan hansı Avropa Mərkəzi Bankına üzv ölkələrə aiddir? 1. Almaniya; 2. İspaniya; 3. B.Britaniya; 4. İrlandiya; 5. Portuqaliya; 6. Litva

- √ 1, 2, 4, 5

- 3, 2, 4, 5
- 3, 4, 5, 6
- Heç biri
- 1, 3, 4, 5

168. Aşağıdakılardan hansı Avropa Mərkəzi Bankına üzv ölkələrə aid deyil? 1. Almaniya; 2. İspaniya; 3. B.Britaniya; 4. İrlandiya; 5. Portuqaliya; 6. Litva

- √ 3, 6
- 2, 4
- 4, 5
- Hamısı
- 1, 2

169. Aşağıdakılardan hansı Avropa Birliyinin təşkilati edarəetmə strukturuna aid deyil? 1. Avropa Parlamenti; 2. Hesablama Palatası; 3. Sosial Şura; 4. Regionlar Komitəsi; 5. İqtisadi Şura.

- √ 1, 2, 4
- 3, 4, 5
- 2, 4, 5
- Hamısı
- 1, 2, 3

170. Aşağıdakılardan hansı Avropa Birliyinin təşkilati edarəetmə strukturuna aid deyil? 1. Avropa Parlamenti; 2. Hesablama Palatası; 3. Sosial Şura; 4. Regionlar Komitəsi; 5. İqtisadi Şura.

- √ 3, 5
- 2, 3
- 3, 4
- Hamısı
- 1, 2

171. Aşağıdakılardan hansı avrozonaya daxil edilmə meyarlarına aid deyil? 1. İnflyasiya səviyyəsi Avropa Birliyinə daxil olan ölkələrdən ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta inflyasiya səviyyəsini 1,5%-i keçməməlidir; 2. Dövlət borcu ÜDM-nin 60%-dən çox olmamalıdır; 3. Dövlət büdcəsinin kəsiri ÜDM-nin 13%-dən çox olmamalıdır; 4. Ən azı iki il ərzində mübadilə kursları mexanizmi ilə nəzərdə tutulmuş valyuta kursunun tərəddüd sərhədlərinə əməl olunmalı, digər Avropa Birliyi ölkələrinin valyutasına münasibətdə devalvasiya həyata keçirilməməlidir; 5. Uzunmüddətli faiz stavkaları ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta göstəricisini 22%-dən artıq keçməməlidir.

- √ 1, 2, 4
- 3, 4, 5
- 1, 3, 5
- Hamısı
- 2, 3, 4

172. Aşağıdakılardan hansı avrozonaya daxil edilmə meyarlarına aiddir? 1. İnflyasiya səviyyəsi Avropa Birliyinə daxil olan ölkələrdən ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta inflyasiya səviyyəsini 1,5%-i keçməməlidir; 2. Dövlət borcu ÜDM-nin 60%-dən çox olmamalıdır; 3. Dövlət büdcəsinin kəsiri ÜDM-nin 13%-dən çox olmamalıdır; 4. Ən azı iki il ərzində mübadilə kursları mexanizmi ilə nəzərdə tutulmuş valyuta kursunun tərəddüd sərhədlərinə əməl olunmalı, digər Avropa Birliyi ölkələrinin valyutasına münasibətdə devalvasiya həyata keçirilməməlidir; 5. Uzunmüddətli faiz stavkaları ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta göstəricisini 22%-dən artıq keçməməlidir.

- √ 1, 2, 4
- 3, 4, 5
- 1, 3, 5
- Hamısı
- 2, 3, 4

173. Müəyyən iqtisadi qruplaşmaların və onların siyasi-hüquqi institutlarının yaradılması necə adlanır?

- √ Formal inteqrasiya;
- İnfomal inteqrasiya;
- Subreal inteqrasiya;

- Heç biri;
- Real inteqrasiya;

174. Aşağıdakılardan hansı iqtisadi birlik mərhələsində olan inteqrasiya birliyinə aid deyil?

- ✓ Ərəb Məğrib Birliyi
- And Ümumi Bazarı (CAN)
- Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
- Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
- Latın Amerikasını İnteqrasiya Assosiasiyası

175. Aşağıdakılardan hansı ümumi bazar mərhələsində olan inteqrasiya birliyinə aiddir? 1. Avrasiya İqtisadi Birliyi; 2. Latın Amerikasını İnteqrasiya Assosiasiyası; 3. Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR); 4. Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA); 5. And Ümumi Bazarı (CAN)

- ✓ 2, 3, 4
- 3, 4, 5
- 1, 3, 5
- Hamısı
- 1, 2, 3

176. Aşağıdakılardan hansı ümumi bazar mərhələsində olan inteqrasiya birliyinə aid deyil? 1. Avrasiya İqtisadi Birliyi; 2. Latın Amerikasını İnteqrasiya Assosiasiyası; 3. Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR); 4. Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA); 5. Ərəb Məğribi Birliyi

- Hamısı
- 1, 2
- 1, 3
- 1, 4
- ✓ 1, 5

177. Aşağıdakılardan hansı ümumi bazar mərhələsində olan inteqrasiya birliyinə aid deyil?

- ✓ Avrasiya İqtisadi Birliyi
- Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
- Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
- And Ümumi Bazarı (CAN)
- Latın Amerikasını İnteqrasiya Assosiasiyası

178. Aşağıdakılardan hansı gömrük birliyi mərhələsində olan inteqrasiya birliyinə aiddir?

- ✓ Mərkəzi Amerika Ümumi Bazarı (CACM)
- Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR)
- Şərqi və Cənubi Afrika ölkələrinin Ümumi Bazarı (COMESA)
- Ərəb Məğribi Birliyi
- Latın Amerikasını İnteqrasiya Assosiasiyası

179. Cənubi Transatlantik azad ticarət zonasının formalaşdırılmasını nəzərdə tutur layihənin tərəfləri olan inteqrasiya birlikləri aşağıdakılardan hansılardır?

- ✓ Avropa Birliyi və MERCOSUR
- MERCOSUR və MDB
- MDB və GUAM
- Avropa Birliyi və NAFTA
- ASEAN və NAFTA

180. Müasir dövrdə iqtisadi inteqrasiya proseslərində müşahidə edilən «makroregion»ların formalaşması tendensiyası hansı coğrafi arealı özündə ehtiva etməkdədir?

- ✓ Şimali Atlantika, Sakit Okean, Avrasiya
- Qərbi Afrika, Mərkəzi Asiya, Amerika

- Mərkəzi Afrika, Türk Dünyası, Orta Asiya
- Heç biri
- Şimali Amerika, Qərbi Asiya, Şimali Avropa

181. «İnteqrasiya bumu» hansı tarixi dövrə təsadüf edir?

- √ 1990-ci il
- 1960-ci il
- 1970-cu il
- 1980-ci il
- 1950-ci il

182. Aşağıdakılardan hansıları inteqrasiya prosesində hakim mövqə tutan amil kimi qeyri-iqtisadi xarakterli faktorları ön plana çəkən tədqiqatçılardır?

- √ L.Keoxane və P.Robson
- A. Smit və A. Etsioni
- Ç. Pentland və A. Tyonbi
- K. Marks və Q.Mürdal
- Ç. Pentland və E. Xaas

183. İqtisadi inteqrasiya prosesinin mərhələləri ardıcılığı aşağıdakılardan hansında pozulmuşdur?

- √ Azad ticarət zonası
- Gömrük birliyi
- Ümumi bazar
- Valyuta və tam iqtisadi birlik
- İmtiyazlı ticarət sazişi

184. 1955-ci ildə irəli sürülmüş “ikinci yaxşı” ideya fikri aşağıdakı tədqiqatçılardan kimə məxsusdur?

- √ C.Mid
- Q.Mürdal
- Ç. Pentland
- A. Tyonbi
- K. Doyq

185. Gömrük birliyi çərçivəsində idxal rüsumlarının aradan qaldırılması nəticəsində yerli istehlakçıların daha səmərəli inteqrasiyadan kənar mənbədən əmtəə alışından daha az səmərəli inteqrasiya daxili mənbəyə yönəlməsi necə adlanır?

- √ Ticarətdən yayınma
- Gömrükdən yayınma
- Miqrasiyadan yayınma
- Heç biri
- Rüsumlardan yayınma

186. Gömrük birliyinin funksiya göstərməsinin daha sonrakı mərhələlərində meydana gələn iqtisadi nəticələr?

- √ Dinamik effekt
- Neytral effekt
- Biliteral effekt
- Multi effekt
- Statik effekt

187. Gömrük birliyinin yaradılmasından dərhal sonra onun bilavasitə nəticəsi kimi meydana gələn iqtisadi nəticə necə adlanır?

- √ Statik effekt
- Neytral effekt
- Biliteral effekt
- Multi effekt

- Dinamik effekt

188. Aşağıdakılardan müəlliflərdən hansıları valyuta inteqrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış etmirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. A. Etsioni

- √ 2, 4
- 3, 4
- 1, 2
- 1, 3
- 1, 4

189. Bazar mexanizminin sərbəst fəaliyyəti istehsalın inkişafı və yerləşməsində müəyyən disproporsiyalara, gəlirlərin qeyri-bərabərliyinin dərinləşməsinə gətirib çıxara bilər. Bu sözlər inteqrasiya nəzəriyyəsinin aşağıdakı istiqaməti nümayəndələrinə aiddir:

- √ strukturalizm
- erkən neoliberalizm
- daha sonrakı dövr neoliberalizm
- neokeynsiançılıq
- korporasionalizm

190. Strukturalizmə xas olan cəhət hansıdır:

- √ iqtisadi inteqrasiya - inteqrasiya olunan ölkələrin iqtisadiyyatlarında gedən dərin struktur dəyişiklikləri prosesinin nəticəsində yaranan keyfiyyətə yeni inteqrasiya olunmuş məkan
- sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən inteqrasiya
- mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
- düzgün cavab yoxdur
- dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması

191. Korporalizmə xas olan cəhət hansıdır:

- √ TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rasionallıq və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
- sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən inteqrasiya
- mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
- düzgün cavab yoxdur
- dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması

192. Daha sonrakı dövr neoliberalizminə nəyi aid etmək olar:

- √ iqtisadi inteqrasiya dövlətin iqtisadi işlərdə daha intensiv iştirakına gətirib çıxarır
- sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən inteqrasiya
- mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
- düzgün cavab yoxdur
- məhz TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rasionallıq və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır

193. Bunlar erkən neoliberalizmin baxışlarının boşla çıxdığı göstərmişdir:

- düzgün cavab yoxdur
- məhz TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rasionallıq və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
- sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən inteqrasiya
- mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
- √ dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması

194. Neoliberalistlərin fikrincə, dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi nəyə gətirib çıxarır:

- √ ödəmələrin pozulmasına
- beynəlxalq ticarətin tarazlanmasına
- təsir göstərmir
- bütün cavablar düzdür
- inflyasiyanın azalmasına

195. Erkən neoliberalistlər tam inteqrasiya deyəndə, nəyi başa düşürlər:

- √ fəaliyyət təbii bazar qüvvələri və azad rəqabətin təsiri əsasında baş verir
- fəaliyyət mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir
- dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi inflyasiyanın azalmasına gətirib çıxarır
- iqtisadi inteqrasiyadövlətin iqtisadi işlərdə daha az iştirak etməsinə gətirib çıxarır
- fəaliyyət dövlətlərin iqtisadi siyasəti və mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir

196. Dirijizm nümayəndələri:

- √ Yan Timberqen
- Riçard Kuper
- Sidney Rolf və Yudcin Rostou
- Qurnar Myurdal
- Vilhelm Repke və Bela Balassa

197. Neokeynsializm nümayəndələri:

- √ Riçard Kuper
- Vilhelm Repke
- Sidney Rolf
- Qurnar Myurdal
- Yan Timberqen

198. Strukturalizmin nümayəndələri:

- √ Qurnar Myurdal
- Vilhelm Repke və Bela Balassa
- Riçard Kuper
- Sidney Rolf və Yudcin Rostou
- Yan Timberqen

199. Korporasionalizm məktəbinin nümayəndələri:

- √ Sidney Rolf və Yudcin Rostou
- Vilhelm Repke və Bela Balassa
- Riçard Kuper
- Qurnar Myurdal
- Vilhelm Repke və Moris Alle

200. Erkən neoliberalizm nümayəndələri:

- √ Vilhelm Repke və Moris Alle
- Bela Balassa və Moris Alle
- Sidney Rolf və Yudcin Rostou
- Qurnar Myurdal
- Vilhelm Repke və Bela Balassa

201. Beynəlxalq iqtisadi inteqrasiya nəzəriyyələrinin istiqamətlərinə aid deyil:

- √ neostrukturalizm
- korporasionalizm
- dirijizm
- neokeynsiançılıq
- neoliberalizm

202. 1989-cu ildə yaradılan inteqrasiya qrupunu seçin:

- √ ATES

- LAİ
- AB
- YUDEAK
- ASEAN

203. Latın Amerıkası ölkələrində regional inteqrasiya qruplaşması

- √ LAİ
- ASEAN
- ATES
- YUDEAK
- NAFTA

204. Qərbi Avropada inteqrasiya birliyi:

- √ AB
- AİA
- LAİ
- EEİ
- NAFTA

205. Kanada neçənci ildə «ABŞ ilə azad ticarət haqqında Razılaşma»nı imzalayıblar:

- √ 1988.0
- 1986.0
- 1994.0
- 1995.0
- 1984.0

206. ASEAN regional qruplaşmasına hansı ölkələr daxildir:

- √ Cənub-Şərqi Asiya ölkələri
- Fars körfəzi ölkələri
- Latın Amerıkası ölkələri
- Sakit okean sahilı ölkələri
- Afrika qitəsi

207. NAFTA üzvü olan ölkələri seçin:

- √ Kanada, ABŞ, Meksika
- Kanada, ABŞ, Meksika Braziliya
- ABŞ, Kanada, Meksika, Arqentina, Braziliya
- Kanada, ABŞ, Meksika, Mərkəzi Amerikanın ada dövlətləri
- ABŞ, Çili, Arqentina

208. Gömrük ittifaqının xüsusiyyətləri bunlardır:

- √ işçi qüvvəsinin idxalının kvotalaşdırılması
- kaital idxalına nəzarətin ləğvi
- üçüncü ölkələrə nisbətdə ümumi siyasətin aparılması
- vahid valyutanın tətbiqi
- itifaqdaxilində gömrük məhdudiyətlərinin ləğv edilməsi

209. İqtisadi və valyuta ittifaqının əlamətlərini göstərin:

- √ vahid iqtisadi və valyuta-maliyyə siyasəti
- üçüncü ölkələrə qarşı vahid gömrük tarifi və xarici ticarət siyasəti
- yalnız ticarət baryerlərinin ləğvi deyil, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkəti
- inteqrasiya qruplaşması ölkələrinin vahid siyasəti və üst-milli idarəetmə orqanlarının yaradılması
- gömrük baryerlərinin ləğv

210. Şimali Amerikada olan sosial-iqtisadi inteqrasiya qruplaşmasını göstərin:

- √ NAFTA
- SAARK
- MERKOSUR
- YUDEAK
- NATO

211. Asiya- Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı (ASİƏ - ATEŞ):

- √ gömrük baryerlərinin ləğvini nəzərdə tutan vahid iqtisadi məkan
- azad sahibkarlıq zonası
- ən yüksək inteqrasiya mərhələsinə çatmış üst-milli təşkilat
- əmtəə, xidmət, kapital, işçi qüvvəsi və digər amillərə məhdudiyətlərin olmadığı offşor zona
- Asiya-Sakit okean ölkələrinin iqtisadi siyasətinin işlənilib hazırlanmasına dair hökumətlər arası təşkilat

212. Azad ticarət zonasının düzgün tərifini qeyd edin:

- √ inteqrasiyanın, gömrük baryerlərinin ləğvini nəzərdə tutan birinci mərhələsi
- inteqrasiyanın, yalnız ticarət baryerlərinin ləğvini deyil, işçi qüvvəsi və kapitalın sərbəst hərəkətini nəzərdə tutan üçüncü mərhələsi
- inteqrasiyanın, əlavə vahid iqtisadi və valyuta-maliyyə siyasətini nəzərdə tutan dördüncü mərhələsi
- inteqrasiyanın, əlavə vaxid siyasət və milli idarəetmə orqanlarının yaradılmasını nəzərdə tutan beşinci mərhələsi
- inteqrasiyanın, vahid gömrük tarifi və üçüncü ölkələrə qarşı vahid xarici ticarət siyasətini nəzərdə tutan ikinci mərhələsi

213. Beynəlxalq iqtisadi inteqrasiyanın düzgün tərifini əks etdirən cavabı göstərin:

- √ dərin dayanıqlı qarşılıqlı əlaqələr və əmək bölgüsünün inkişafı əsasında ölkələrin təsərrüfat-siyasi birləşməsi prosesi
- dünya ticarəti prosesində yaranan iqtisadi münasibətlər
- əmtəələrin ayrı-ayrı tərkib hissələri əsasında üfqi kooperasiya və ixtisaslaşma ilə əlaqəli münasibətlər
- gömrük rüsumları və qeyri-tarif məhdudiyətlərinin tənzimlənməsi məqsədi ilə yaranan iqtisadi münasibətlər
- dünyanın bütün ölkələrinin inkişaf prosesində, ünsiyyət, qarşılıqlı əlaqələrin üsul və xarakterini xarakterizə edən münasibətlər

214. 1 yanvar 2002-ci ildən Avrovlyuta istifadə edilir:

- √ həm nəğd, həm də nəğdsiz hesablaşmalarda
- yalnız nəğd hesablaşmalarda
- yalnız fiziki şəxslər arasında nəğd hesablaşmalarda
- yalnız, kommersiya firmaları arasında nəğdsiz hesablaşmalarda
- yalnız, avro zonasına daxil olan ölkələrin dövlət təşkilatları arasında nəğdsiz hesablaşmalarda

215. Hal-hazırda iqtisadi və valyuta ittifaqı mərhələsindədir:

- √ AB
- MDB
- ASEAN
- ATEŞ
- NAFTA

216. Əgər ölkələr əmtəələrin, kapitalların və işçi qüvvəsinin qarşılıqlı sərbəst hərəkətini, üçüncü ölkələr üçün ticarətin tənzimlənməsinin vahid normalarını təyin edərlərsə, bu:

- √ ümumi bazardır
- gömrük ittifaqıdır
- iqtisadi ittifaqdır
- valyuta ittifaqıdır
- azad ticarət zonasıdır

217. Əgər ölkələr, qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvini təmin edib, üçüncü ölkələrə qarşı vahid xarici tarif tətbiq edib, kapitalların və işçi qüvvəsinin hərəkətinə qarşılıqlı məhdudiyətləri qoruyub saxlayırlarsa, bu:

- √ gömrük ittifaqıdır
- ümumi bazardır
- tam iqtisadi ittifaqdır
- valyuta ittifaqıdır

218. Əgər ölkələr, qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvini təmin edib, üçüncü ölkələrə qarşı milli tənzimləmə normalarını, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkətinə qarşılıqlı məhdudiyətləri qoruyub saxlayırlarsa, bu:

- √ azad ticarət zonasıdır
- tam iqtisadi ittifaqdır
- gömrük ittifaqıdır
- valyuta ittifaqıdır
- ümumi bazardır

219. Avropa birliyi ölkələrində 1 yanvar 1999-cu ildən tətbiq edilən ümumi valyuta:

- √ avro
- marka
- krona
- SDR
- ekyu

220. Müasir dövrdə Avropa Birliyi:

- √ iqtisadi və valyuta ittifaqıdır
- ümumi bazardır
- azad ticarət zonasıdır
- azad iqtisadi zonadır
- gömrük İttifaqıdır

221. Gömrük ittifaqı nəzərdə tutur:

- √ iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin sərbəst hərəkəti, həmçinin, üçüncü ölkələr üçün vahid gömrük tarifi və vahid xarici-ticarət siyasəti
- iştirakçı ölkələr üçün kapitalların və işçi qüvvəsinin hərəkəti üçün vahid şəraitin mövcud olması
- iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkəti üçün gömrük baryerlərinin aradan götürülməsi
- üçüncü ölkələrə qarşı vahid xarici-ticarət siyasəti
- bütün iştirakçı ölkələr üçün yalnız vahid gömrük tarifinin mövcudluğu

222. Beynəlxalq itisadi inteqrasiya proseslərinin uğurlu inkişafına yardım etmir:

- √ ölkələrdə olan həyat səviyyəsində böyük fərqlər
- ümumi sərhədlər
- sosial və iqtisadi problemlərin ümumiliyi
- tarixən mövcud olan iqtisadi əlaqələr
- ölkələrin iqtisadi inkişaf səviyyələrinin eyniliyi

223. Beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı bunlarla şərtlənmişdir:

- √ beynəlxalq əmək bölgüsünün dərinləşməsi və beynəlxalq kooperasiyanın əhəmiyyətinin artması
- əmək resurslarının təminatı səviyyəsində olan fərqlər
- sıx arşılıqlı inteqrasiya əlaqələrinin qurulmasına can atan dövlətlərin liderlərinin siyasi qərarları ilə
- ölkə ÜTT-yə daxil olandan sonra, bütün gömrük rüsumlarının ləğvi
- inteqrasiya prosesinin iştirakçısı olan ölkələrin iqtisadi inkişaf səviyyələrində olan fərqlər

224. AB-ni təsis edən ölkələrin sayını göstərin:

- √ 6.0

- 10.0
- 5.0
- 15.0
- 3.0

225. AB-nin Roma razılaşmasına aid deyil:

- √ üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
- gömrük rüsumları ləğv edilib
- ümumi gömrük tarifi təyin edilib
- qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətləri ləğv edilmişdir

226. AB-də 1962-ci ildə nə tətbiq edilmişdir:

- √ vahid kənd təsərrüfatı siyasəti
- ümumi gömrük tarifi
- üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
- qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətlərinin ləğv edilməsi
- gömrük rüsumlarına məhdudiyyət

227. Neçənci ildə, üç Avropa cəmiyyəti, özlərinin icra orqanlarının birləşdirilməsi haqqında qərar qəbul etmişdilər:

- √ 1965.0
- 1945.0
- 1976.0
- 1993.0
- 1963.0

228. Hansı razılaşmaya əsasən, bir sıra inkişaf etmiş ölkələr AB ilə assosiativ münasibətlərə daxil olmuşdular:

- √ Yaund razılaşması
- Roma razılaşması
- Bern razılaşması
- Paris razılaşması
- Varşava razılaşması

229. Hansı müqaviləyə əsasən, AB-də, qarşılıqlı ticarətə qoyulan gömrük rüsumları və say məhdudiyyətləri tədricən aradan qaldırılmışdır:

- √ Roma razılaşması
- Bretton-Vuds razılaşması
- Bern razılaşması
- Paris razılaşması
- Varşava razılaşması

230. AB-nin iqtisadi ittifaqın mərhələlərini keçmə illəri

- √ 1993- indiki dövr
- 1958-1969
- 1987-1992
- 1945-1958
- 1968-1976

231. AB-nin ümumi bazar mərhələsini keçmə illəri

- √ 1987-1992
- 1958-1969
- 1993- indiki dövr
- 1945-1958
- 1968-1976

232. AB-nin gömrük ittifaqının mərhələlərini keçmə illəri
- √ 1968-1976
 - 1945-1958
 - 1993- indiki dövr
 - 1987-1992
 - 1958-1969
233. AB-nin azad ticarət zonası mərhələsini keçmə illəri
- 1993- indiki dövr
 - √ 1958-1969
 - 1968-1976
 - 1945-1958
 - 1987-1992
234. AB aşağıdakı inteqrasiya birliklərindən təşkil olunmuşdur: 1) Avropa kömür və polad birliyi 2) Atom enerjisi üzrə Avropa cəmiyyəti 3) Avropa Ərzaq məhsullarının istehsalçıları cəmiyyəti 4) Avropa iqtisadi cəmiyyəti 5) Avropa istehsalçılar ittifaqı
- 3,4,5
 - 1.2
 - 1,2,5
 - √ 13234.0
 - 3.5
235. AB neçə inteqrasiya birliyindən təşkil edilmişdir:
- √ 3.0
 - 10.0
 - 5.0
 - 1.0
 - 2.0
236. Aşağıda adları çəkilən qruplaşmalardan hansı inteqrasiyanın bütün mərhələlərindən keçmişdir:
- √ AB
 - ASEAN
 - NAFTP
 - MERKOSUR
 - MDB
237. İnteqrasiyanın ilkin şərtlərinə aid deyil:
- adambaşına düşən yüksək ÜDM malikdirlər]
 - kifayət qədər açıq iqtisadiyyata malikdirlər
 - bir-birini tamamlayan iqtisadiyyatlara malikdirlər
 - √ inkişaf etmiş hasilat sənayesinə malikdirlər
 - kifayət qədər inkişaf etmiş bazar institutlarına malikdirlər
238. İnteqrasiyanın ilkin şərtlərinə aid deyil:
- üçüncü ölkələrdən olan ümum partnyorları və ya rəqibləri var
 - adambaşına düşən yüksək ÜDM malikdirlər
 - √ diversifikasiya olunmuş sənaye və importu əvəz edən istehsala malikdirlər
 - coğrafi, institusional, mədəni, tarixi cəhətdən yaxındılar, iqtisadi inkişaf səviyyələrinə görə yaxındılar
 - üçüncü ölkələrdən olan ümum partnyorları və ya rəqibləri var
239. Bunlardan hansı inteqrasiya əlamətlərinə aid deyil:
- ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması

- münasibətlərin dayanıqlılığı , stabilliyi
- münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
- ✓ ölkənin iqtisadi inkişafı tsikllərinin qeyri-sinxronluğu
- regionun, xarici mühitə nisbətə, birliyi

240. Bunlardan hansı inteqrasiya əlamətlərinə aid deyil:

- ✓ inteqrasiya subyektlərinin qarşılıqlı asılılığının aşağı dərəcəsi
- ölkənin iqtisadi inkişafı tsikllərinin sinxronlaşması
- münasibətlərin dayanıqlılığı , stabilliyi
- münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
- ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması

241. Avrasiyanın regional inteqrasiya təşkilatları. Səhv variantı seçin:

- ✓ Mərkəzi Avropa Cəmiyyəti (MAC)
- Avrasiya İqtisadi Əməkdaşlığı (EvrAzES)
- Belarus, Rusiya, Qazaxstan və Ukraynanın vahid iqtisadi məkanı (VİM)
- Müstəqil Dövlətlər Birliyi (MDB)
- Mərkəzi Asiya əməkdaşlığı (MAƏ)

242. Beynəlxalq iqtisadiyyatda beynəlxalq iqtisadi inteqrasiyanın elementləri kimi çıxış edirlər:

- ✓ milli təsərrüfatlar
- TMK, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları
- hüquqi və fiziki şəxslər
- TMK, TMB, hüquqi və fiziki şəxslər
- TMK

243. Dezinteqrasiya prosesi aşağıdakıdır:

- ✓ onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin azalması
- inteqrasiya qruplaşmasına daxil olan ölkələrin xarakteristikalarının daha yaxşı fərqləndirilməsi üçün təsərrüfat fəaliyyətinin müvafiq hüquqi bazasının yaradılması
- ölkələrin regional yaxınlığı əsasında yaranan təbii prosesdir
- əvvəlcə dağınıq olan elementlərin bütövlükdə birləşməsi ilə əlaqədar olan inkişaf prosesinin bir tərəfi
- onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin artırılması

244. İnteqrasiya üçün xarakterik deyil:

- ✓ ölkələrin regional yaxınlığına əsaslanan təbii prosesdir
- ölkələrin müvafiq siyasətini nəzərdə tutur
- ölkələr arasında, regional inteqrasiya qrupunun yaradılması haqqında müqavilələrin bağlanması nəzərdə tutur
- qarşılıqlı təsərrüfatın müvafiq hüquqi bazası yaradılır
- beynəlxalq iqtisadi münasibətlərin yeni keyfiyyəti formalaşır

245. İnteqrasiya proseslərinin mərhələlərini düzgün ardıcılıqla göstərin:

- ✓ qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid informasiya məkanının yaradılması
- qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması
- vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
- əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
- əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi və hüquqi məkanın yaradılması

246. Daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu - aşağıdakı regionların inteqrasiya prosesləri üçün xarakterikdir:
- Saxaradan cənubda yerləşən Afrika ölkələri, Yaxın Şərq ölkələri
 - Latın Amerikasının ölkələri, NİS ölkələri
 - Cənub-Şərqi Asiya ölkələri, Latın Amerikasının ölkələri
 - Yaxın Şərq ölkələri, Cənubi-Şərqi Asiya ölkələri
 - ✓ Latın Amerikasının ölkələri, Afrikanın Saxaradan cənuba tərəf yerləşən ölkələri
247. Müxtəlif formalarda AB qoşulan qərbi Avropa ölkələri hansı məqsədləri güdürdülər:
- ✓ bazar təcrübəsinin ötürülməsi vasitəsi ilə bazarın inkişaf etdirilməsi, bazara seçilmiş istiqamətin dəyişməyəcəyinə təminatın yaradılması
 - daha az inkişaf etmiş Avropa ölkələrinə kredit verilməsi prosesinin sonradan sadələşdirilməsi üçün dayanıqlı əlaqələrin yaradılması
 - üçüncü ölkələrə qarşı diskriminasiya tədbirlərinin istisna edilməsi
 - daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu
 - milli iqtisadiyyatın yeni sahələrinin dəstəklənməsi
248. İnteqrasiya proseslərinin ticarətə təsiri aşağıdakılardan ibarətdir:
- ✓ çoxtərəfli ticarət danışıqlarından fərqli olaraq, regional bloklar qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
 - müxtəlif iqtisadi maraqlarla xarakterizə edilən çoxlu sayda iştirakçıları olan regional bloklar, qarşılıqlı ticarət üçün stabil mühit yaratmağa imkan vermirlər
 - regional bloklardan fərqli olaraq, çoxtərəfli ticarət danışıqları qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
 - gömrük baryerlərinin möhkəmləndirilməsi və çoxtərəfli müqavilələrlə dəstəklənən, xarici ticarətin tənzimlənməsinə dair qeyri-tarif tədbirlərinin azaldılması
 - blok adından çıxış etməkdən fərqli olaraq, hər bir ölkə üçün, danışıqlar mövqeyinə ayırı-ayrılıqda ölkənin təsiri daha səmərəlidir
249. Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələri inteqrasiya birliklərini yaradarkən, qarşılıqlı hansı məqsədləri qoymuşdular:
- ✓ qonşuları ilə, qarşılıqlı iqtisadi öhdəliklərlə təsdiqlənmiş yaxşı münasibətlərin mövcud olması
 - AB oxşar, vahid valyuta ilə dəstəklənən tam və yüksək inkişaf etmiş siyasi ittifaqın yaradılması
 - iştirakçıların maraqları kəskin fərqlənən çoxtərəfli ticarət danışıqlarının aparılması
 - dövlətlərarası müqavilələrlə təsdiqlənmiş bazar islahatlarının tezləşdirilməsi və tam həcmli bazarların yaradılması
 - birbaşa xarici investisiyaların və böyük yeddiliyin cəlb edilməsi
250. Miqyas iqtisadiyyatı üstünlüklərinə aiddir. Səhv variantı seçin:
- ✓ portfel investisiyalarının cəlb edilməsi
 - transaksion məsrəflərin azalması
 - birbaşa xarici investisiyaların cəlb edilməsi
 - böyük həcmli bazarlarda müstəqil istehsalçıların yaradılması
 - bazarın həcmnin genişlənməsi
251. İnteqrasiya birlikləri öz qarşılıqlı əlaqələrinə aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin:
- ✓ miqyas iqtisadiyyatının çatışmazlıqlarından istifadə
 - iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - əlverişli xarici siyasət mühitinin yaradılması
 - ticarət siyasətinin vəzifələrinin həlli
252. İnteqrasiya birlikləri öz qarşılıqlı əlaqələrinə aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin:
- ✓ «domino effektinin» aradan qaldırılması
 - ticarət siyasətinin vəzifələrinin həlli
 - iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə

253. İnteqrasiya birlikləri qarşılıqlarına aşağıdakı vəzifələri qoyur. Səhv variantı seçin:

- ✓ idxalı əvəz edən sahələrin dəstəklənməsi
- ticarət siyasətinin vəzifələrinin həlli
- iqtisadiyyatın struktur yenidənqurmasına yardım
- milli sənayenin yeni sahələrinin dəstəklənməsi
- miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə

254. «Domino effekti» nəyə gətirib çıxarır:

- ✓ inteqrasiya sərhədlərindən kənar qalan ölkələrin ticarətinin azalması
- inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin azalması
- inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin artması
- inteqrasiya proseslərinə marağın olmaması
- inteqrasiya sərhədlərindən kənar qalan ölkələrin ticarətinin artması

255. Demonstrasiya (nümayiş) effekti nə ilə xarakterizə olunur:

- ✓ digər ölkələrə müəyyən psixoloji təsirin göstərilməsi
- ölkələrin AB üzvü olmaq istəyi
- digər ölkələrdə artıq mövcud olan qərarlar əsasında konkret problemlər toplusunu həll etmək
- ölkələrin iqtisadi əlaqələrinin yeni istiqamətlərə yönləndirilməsi
- müsbət iqtisadi dəyişikliklər baş verir

256. İnteqrasiya birlikləri yaratmış hansı ölkələrdə müsbət iqtisadi irəliləyişlər baş verir:

- ✓ NİS ölkələri sırasına keçid
- inflyasiyanın azalması
- məşğulluğun artımı
- əhəlinin sosial vəziyyətinin yaxşılaşması
- iqtisadi inkişaf tempələrinin artması

257. İqtisadi inteqrasiya hansı konkret problemləri həll etməlidir. Səhv variantı seçin:

- ✓ əmtəə nomenklaturası sahəsində unifikasiya problemi
- ümumi valyutanın daxil edilməsi
- kapitalın dövlətlərarası hərəkətinin azadlığı problemi
- əhəlinin su və ərzaq ilə təminatı
- bazar iqtisadiyyatının əsaslarının yaradılması

258. İnteqrasiyanın əsası (nüvəsi, özəyi) anlayışı nə deməkdir:

- ✓ inteqrasiya birliyinin təşəbbüskarları olan ölkələr
- bir qitədə yerləşən və eyni dildə danışan ölkələr
- dünyada ilk dəfə yaradılan inteqrasiya birliklərinə daxil olan ölkələr
- eyni iqtisadi inkişaf səviyyəsi olan, BMT-nin üzvü olan və vahid iqtisadi siyasət aparan ölkələr
- ən yüksək iqtisadi inkişaf səviyyəsi xas olan ölkələr

259. “Vaşinqton konsensusunun” prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir?

- Neoinstitusionalizm
- Neokonservativizm
- Marksizm
- ✓ Neoliberalizm

260. Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeyd edilmişdir?

- Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
- AVRATOM-un yaranması müqaviləsində
- ✓ Vahid Avropa Aktında

- Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində

261. ASEAN-ın ali orqanıdır:

- Üzv ölkələrin maliyyə nazirləri
- Üzv ölkələrin xarici işlər nazirləri
- ✓ Üzv ölkələrin liderlərinin sammiti
- Üzv ölkələrin səfirləri
- Üzv ölkələrin rəhbərlərinin Şurası

262. Federativ konsepsiyanın əsasları :

- vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir
- ✓ interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir
- iki – üç lokomotiv ölkə varlığı və onlarda inteqrasiya məkanının formalaşması
- vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- inteqrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır

263. Kanada və ABŞ arasında ticarətin əsasını təşkil edir:

- kənd təsərrüfatı malları
- gübrə
- inşaat materialları
- ✓ avtomobil və nəqliyyat avadanlıqları
- elektronika

264. “Marşall planı” həyata keçirilmişdir:

- 1946-1955-ci illərdə
- ✓ 1945-1950-cı illərdə
- 1951-1970-cı illərdə
- 1955-1965-cı illərdə
- 1950-1960-cı illərdə

265. Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində inteqrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir

- Ailə təhlükəsizliyi
- İdman
- Mədəniyyət
- ✓ Makroiqtisadiyyat

266. 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyanı “batan günəş” ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi?

- Cinayətkarlığın çoxalması ilə
- İşsizliyin artması ilə
- Yapon iqtisadiyyatına xarici apitalın təsiri ilə
- ✓ Məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə

267. “Şuman planına” daxil deyildir:

- Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
- Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
- Ümumi bazarın yaradılması ideyası
- ✓ BENİLYUKS gömrük ittifaqının yaradılması təklifi

268. “Vaşinqton konsensusunun” prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir?

- Marksizm
- Neokonservatizm

- Neoinstitusionalizm
- ✓ Neoliberalizm

269. Asiya və Amerika dövlətlərinin daxil olduğu inteqrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır?

- Aİ
- İƏİT
- ✓ ATES
- NAFTA

270. Aşağıda adı çəkilən Mərkəzi Asiya ölkələrindən hansı türkdilli ölkə deyil?

- Özbəkistan
- Qazaxıstan
- Türkmənistan
- ✓ Tacikistan

271. “Marşall planı” əlaqədar idi:

- Avroatomun yaranması ilə
- Müttəfiq ölkələrə hərbi yardım ilə
- ✓ Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə
- Ümumi bazarın yaradılması ilə

272. Aşağıda adı çəkilən ölkələrdən hansı Cənub-Şərqi Asiya regionuna daxil deyildir?

- Vyetnam
- Tailand
- ✓ Şri-Lanka
- Laos

273. Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır?

- Danimarka
- Belçika
- ✓ Macarıstan
- Hollandiya

274. Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır

- ✓ Maastrixt müqaviləsinə müvafiq olaraq
- Roma müqaviləsinə müvafiq olaraq
- Qırmızı Kitaba müvafiq olaraq
- Ağ Kitaba müvafiq olaraq

275. Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

- ✓ 1950-ci illərin sonlarında
- 1930-ci illərdə
- 1960-cı illərin sonlarında
- Dərhal II Dünya müharibəsindən sonra

276. Azərbaycan Respublikası hansı regional inteqrasiya blokunun üzvü deyil?

- MDB
- GUAM
- GKO
- ✓ AB

277. BMT tərkibində xüsusi proqramlara aid deyil:

- √ ESKATO
- YUNEP
- BMTİP
- YUNİDO

278. Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdır:

- 70-ci illərin sonunda
- 90-cı illərin sonlarında
- √ 90-cı illərin əvvəllərində
- 80-cı illərin ortasında

279. Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır?

- Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
- √ Vahid Avropa Aktında
- Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
- AVRATOM-un yaranması müqaviləsində

280. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil:

- √ Macarıstan
- Ukrayna
- Rumıniya
- Gürcüstan

281. MERKOSUR-iqtisadi inteqrasiya qruplaşmasına daxil deyildir:

- Paraqvay
- √ Venesuela
- Argentina
- Braziliya

282. Müasir Bİİ nəzəriyyəsdə hansı mərhələ inteqrasiyanın inkişafının 1-ci mərhələsi sayılır?

- √ Azad ticarət zonası
- İqtisadi Birlik
- Gömrük İttifaqı
- Ümumi bazar
- Siyasi birlik

283. Müasir Bİİ nəzəriyyəsdə hansı mərhələ inteqrasiyanın inkişafının 2-ci mərhələsi sayılır?

- Siyasi birlik
- √ Gömrük İttifaqı
- Ümumi bazar
- Azad ticarət zonası
- İqtisadi birlik

284. Müasir Bİİ nəzəriyyəsdə hansı mərhələ inteqrasiyanın inkişafının 3-cü mərhələsi sayılır?

- Gömrük İttifaqı
- İqtisadi birlik
- √ Ümumi Bazar
- Siyasi birlik
- Azad ticarət zonası

285. Müasir Bİİ nəzəriyyəsdə hansı mərhələ inteqrasiyanın inkişafının 4-cü mərhələsi sayılır?

- Siyasi birlik
- Gömrük İttifaqı
- Ümumi Bazar
- √ İqtisadi birlik
- Azad ticarət zonası

286. Müasir Bİİ nəzəriyyəsdə hansı mərhələ inteqrasiyanın inkişafının 5-ci mərhələsi sayılır?

- √ Siyasi Birlik
- İqtisadi Birlik
- Gömrük İttifaqı
- Azad ticarət zonası
- Ümumi bazar

287. 1988-ci ildən, Meksikaya qoyulan xarici investisiyanın 80%-i hansı ölkə tərəfindən qoyulmuşdur?

- Latın Amerikasının ölkələri
- Yaponiya
- Almaniya
- Kanada
- √ ABŞ

288. 1991-ci il Seul deklarasiyasında göstərilmiş, "ATES" Forumunun fəaliyyət hədəfləri;

- ölkələrin yüksək iqtisadi qarşılıqlı asılılığını nəzərə alaraq ticarətin çoxtərəfli sisteminin bərkidilməsi
- ticarət liberizasiyasının keçirilməsi
- ölkələrin iqtisadi artımına kömək
- investisiya liberizasiyasının keçirilməsi
- √ bütün cavablar düzdür

289. Afrikada inteqrasiya prosesləri nə vaxt başlayıb?

- XX əsrin 90- cı illərinin sonlarında
- √ XX əsrin 60- cı illərinin əvvəllərində
- XIX əsrin 70 ci illərinin əvvəllərində
- XIX əsrin 90- cı illərinin sonlarında
- XIX əsrin 60- cı illərinin əvvəllərində

290. ASEAN investisiya zonasının formalaşdırılması haqqında müqavilə imzalanıb:

- 2005.0
- 1992.0
- 1993.0
- 1991.0
- √ 1998.0

291. ASEAN- nın 1967-ci il Bankok deklarasiyasında müəyyən olunmuş əsas məqsədləri:

- iqtisadi, valyuta və siyasi birliyin formalaşdırılması
- ümumi məhsul, xidmət, kapital bazarının yaradılması
- əhəlinin sosial rifahının artırılması, milli iqtisadiyyatların yaxınlaşdırılması
- 10 il ərzində ticarət vasitəsilə tariflərin ləğv olunaraq azad iqtisadi zonanın yaradılması
- √ Cənub-Şərqi Asiya ölkələrində hərbi- siyasi sabillik; gömrük birliyinin yaradılması, ölkələrin iqtisadi artımına köməklik

292. 1988-ci ildə azad ticarət zonasının yaradılması barədə NAFTA razılığı imzalandı:

- ABŞ və Braziliya arasında.
- Meksika, Kanada və ABŞ arasında;
- √ ABŞ və Kanada arasında;
- Kanada və Meksika arasında;

- Meksika və ABŞ arasında;
- 293.** “Ərəb Məğribi” İttifaqına daxil olan ölkələr hansılardır?
- Çad, MAR, Ekvatorial Qvineya
 - Küveyt, Qatar, Konqo
 - Qabon, Kamerun, Konqo
 - √ Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis
 - Küveyt, Konqo, MAR, Tunis
- 294.** ASEAN-a hansı ölkələr daxildir?
- Sinqapur, Yaponiya, Yeni Zenlandiya
 - √ Brunei, Vyetnam, Filippin
 - Sinqapur, Brunei, Cənubi Koreya
 - Tayland, Vyetnam, Çin
 - İndoneziya, Vyetnam, Yeni Zenlandiya
- 295.** Müasir Bİİ nəzəriyyəsində integrasiyanın inkişafı neçə mərhələyə bölünür?
- 2.0
 - 3.0
 - 7.0
 - 4.0
 - √ 5.0
- 296.** ASEAN-ın ali orqanıdır:
- Üzv ölkələrin səfirləri
 - Üzv ölkələrin maliyyə nazirləri
 - √ Üzv ölkələrin liderlərinin sammiti
 - Üzv ölkələrin rəhbərlərinin Şurası
 - Üzv ölkələrin xarici işlər nazirləri
- 297.** ASEAN-ın Baş qərarğahı hansı şəhərdə yerləşir?
- Tokioda
 - Sinqapurda
 - √ Cakarta
 - Seulda
 - Kanberrada
- 298.** Dirijit konsepsiyasının mahiyyəti :
- vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyinin qeyd olunması
 - hökumətin iqtisadiyyata qarışmaması
 - digər hökumətlərin milli iqtisadiyyata qarışması
 - yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
 - √ integrasiyanın, hökumətin qarşılıqlı əlaqəsinin nəticəsi və prosesi kimi əsaslandırılması
- 299.** BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafı məsələləri ilə məşğul olur:
- √ YUNESKO
 - EKOSOS
 - BƏT
 - BVF
- 300.** Federativ konsepsiyanın əsasları :
- vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir

- inteqrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- iki – üç lokomotiv ölkə varlığı və onlarda inteqrasiya məkanının formalaşması
- ✓ interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir
- vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir

301. Gömrük birliyi konsepsiyası nəyi irəli sürür?

- ✓ vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyi
- inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasıb, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirilməsi
- yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
- vahid regional istehsal komplekslərinin yaradılmasının vacibliyi
- digər hökumətlərin milli iqtisadiyyata qarışması

302. Göstərilən ölkələrdən hansı Asiya-Sakit Okean regionuna aid deyil?

- Çin, İtaliya
- İndoneziya, Filippin
- Avstraliya, Rusiya
- Çin , Rusiya
- ✓ Danimarka, Hollandiya

303. Kanada və ABŞ arasında ticarətin əsasını təşkil edir:

- kənd təsərrüfatı malları
- gübrə
- elektronika
- inşaat materialları
- ✓ avtomobil və nəqliyyat avadanlıqları

304. Latın dilindən tərcümədə - integratio- terminin mənası:

- beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- idarəetmə
- elementlərin ayrı – ayrı hissələrə bölünməsi
- ✓ ayrı ayrı hissələrin bir bütöv halında birləşdirilməsi
- təkmilləşdirilmə

305. NAFTA – nın yaradılmasından sonra gəlirlərin zəmanətli artması Amerika iqtisadiyyatının bu sektorunda gözlənilir:

- ✓ yuxarıda sadalanmışların hamısı
- kompyuter təchizatı
- elektronika istehsalı
- inşaat materialları
- avtomobil ehtiyat hissələri

306. MERKOSUR-un yaranma sazişində nəzərə alınmışdır:

- Latın Amerikasının bütün ölkələrində azad ticarət
- ✓ Bütün rüsum və tariflərin ləğvi
- İqtisadi inkişaf
- Üzv ölkələrin ticari-siyasi münasibətlərinin tənzimlənməsi
- Gömrük rüsumlarının tətbiqi

307. Hansı nəzəriyyə keçid iqtisadiyyatlı ölkələrə aiddir?

- Dirijizm nəzəriyyəsi
- “öz gücünə kollektiv dayaq” nəzəriyyəsi
- təqibetmə inkişafı nəzəriyyəsi
- ✓ heç biri
- gömrük birliyi nəzəriyyəsi

308. NAFTA inteqrasiyası üçün xarakterikdir:

- Yalnız İkitərəfli iqtisadi əlaqələr
- Üzv ölkələr arasında əmək resurslarının sərbəst hərəkəti
- ✓ ABŞ və Kanada əlaqələrinin ABŞ və Meksika arasında əlaqələrin assimetriyası;
- Kanada və Meksika arasında yüksək iqtisadi münasibətlərin olmaması.
- ABŞ-ın UDM-nin təqribən 85% və digər 3 ölkənin istehsalının assimetrik xarakteri;

309. Subregional inteqrasiya nə deməkdir:

- ✓ inteqrasiya birliyinin tərkibində daha kiçik inteqrasiya birlikləri formalaşır
- inteqrasiya prosesi bütün dünya iqtisadiyyatını əhatə edir
- ikidən çox inteqrasiya birliyi inteqrasiya olunur
- iki inteqrasiya birliyi inteqrasiya olunur (blok-blok) və ya inteqrasiya birliyi və digər bir regiondan ölkə inteqrasiya olunur (blok-ölkə)
- bir neçə milli təsərrüfat inteqrasiya olunur

310. Regional inteqrasiya nə deməkdir:

- ✓ bir neçə milli təsərrüfat inteqrasiya olunur
- inteqrasiya prosesi bütün dünya iqtisadiyyatını əhatə edir
- ikidən çox inteqrasiya birliyi inteqrasiya olunur
- iki inteqrasiya birliyi inteqrasiya olunur (blok-blok) və ya inteqrasiya birliyi və digər bir regiondan ölkə inteqrasiya olunur (blok-ölkə)
- inteqrasiya birliyinin tərkibində daha kiçik inteqrasiya birlikləri formalaşır

311. Mikroiqtisadi inteqrasiya nə deməkdir:

- ✓ iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
- əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının inteqrasiyası və parametrlərinin bərabərləşdirilməsi məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının
- sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
- milli institutların, inteqrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər

312. Mezoiqtisadi inteqrasiya nə deməkdir:

- ✓ əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının inteqrasiyası və parametrlərinin bərabərləşdirilməsi
- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
- iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının
- sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
- milli institutların, inteqrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər

313. Makroiqtisadi inteqrasiya nə deməkdir:

- iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının
- ✓ sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
- milli institutların, inteqrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər
- əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının inteqrasiyası və parametrlərinin bərabərləşdirilməsi

314. İnstitusional inteqrasiya nə deməkdir:

- ✓ milli institutların, inteqrasiya institutlarının və yaxınlaşma, harmonizasiya, unifikasiya, birləşmə, milli institutların ləğvi, BİM institutlarının yaradılması və dəstəklənməsi üzrə mikro-, mezo- və makroiqtisadi subyektlər

- iştirakçı ölkələrin təsərrüfat subyektləri arasında münasibətlərin inkişafı
- əmtəə, xidmət, istehsal amillərinin ayrı-ayrı bazarlarının inteqrasiyası və parametrlərinin bərabərləşdirilməsi
- məcmu subyektlərin, o cümlədən milli təsərrüfatların qarşılıqlı əlaqələri, onların makroiqtisadi xarakteristikalarının dinamikasının sinxronlaşdırılması. Bu, milli makroiqtisadi siyasətin koordinasiyası və üstmilli makroiqtisadi siyasətin həyata keçirilməsinin ilkin şərtlərini yaradır
- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir

315. Real inteqrasiya nə deməkdir:

- ✓ inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
- dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
- iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur
- inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
- mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya

316. Formal inteqrasiya (kvaziinteqrasiya) nə deməkdir:

- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
- iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur
- ✓ inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
- dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
- mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya

317. Aşağıdan inteqrasiya nə deməkdir:

- dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
- ✓ mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya
- iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur
- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
- inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər

318. Yuxarıdan inteqrasiya nə deməkdir:

- ✓ dövlət hakimiyyəti orqanları, BMT regional komissiyaları və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə başlanan inteqrasiya
- inteqrasiya prosesində ölkələr inteqrasiya müqaviləsini bağlayır, lakin təcrübədə, onu yerinə yetirmirlər
- inteqrasiya prosesində BİM üzrə müqavilələr bağlanır, eyni zamanda, inteqrasiya real sektorda da inkişaf etdirilir
- iki və daha çox inteqrasiya birliyi inteqrasiya olunur
- mikroiqtisadi subyektlər tərəfindən təşəbbüs edilən inteqrasiya

319. BİM təşəbbüskarı olan subyektlər üzrə BİM formalarını seçin:

- ✓ yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya
- institusional, makroiqtisadi, mikroiqtisadi
- formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
- regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qllobal
- azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar

320. Ərazi əhatəsinə görə BİM formalarını seçin:

- ✓ regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qllobal
- institusional, makroiqtisadi, mikroiqtisadi
- formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
- yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya
- azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar

321. Milli təsərrüfatların inteqrasiya səviyyəsinə görə BİM formalarını seçin

- ✓ formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
- institusional, makroiqtisadi, mikroiqtisadi
- regional, subregional, regionlar arası, biregional, mulğtiregional, qllobal

- yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya
- azad ticarət zonası, preferensial ticarət razılaşması, gömrük ittifaqı, siyasi ittifaq, ümumi bazar

322. BİM səviyyəsi meyarına görə, inteqrasiyanın formalarını seçin:

- ✓ institusional, makroiqtisadi, mezoiktisadi, makroiqtisadi
- formal inteqrasiya (kvaziinteqrasiya), real inteqrasiya
- regional, subregional, regionlar arası, biregional, mültiregional, qlobal
- yuxarıdan inteqrasiya, aşağıdan inteqrasiya
- institusional, makroiqtisadi, mikroiktisadi

323. Neoliberalizm nümayəndəsi olan B.Balassunun fikrincə, inteqrasiyaların birinci mərhələsi hansıdır:

- ✓ preferensial ticarət razılaşması
- gömrük ittifaqı
- siyasi ittifaq
- ümumi bazar
- azad ticarət zonası

324. Neoliberalizm nümayəndəsi olan B.Balassunun fikrincə, inteqrasiyaların neçə mərhələsi mövcuddur:

- ✓ 6.0
- 2.0
- 5.0
- düzgün cavab yoxdur
- 4.0

325. Preferensial ticarət razılaşması:

- ✓ ölkələr arasında qarşılıqlı ticarətdə gömrük maneələrinin azaldılması, lakin tam olaraq aradan qaldırılmaması
- üçüncü ölkələrə qarşı ümumi ticarət baryerlərinin tətbiqi
- dövlət başçılarının, hökumət başçıların, nazirlərin dövrü yığıncaqlarında həyata keçirilir
- vahid makroiqtisadi siyasətin aparılması
- ölkələr arasında qarşılıqlı əmtəə ticarətində gömrük-tarif və bəzi qeyri-tarif maneələrinin tam olaraq aradan qaldırılması

326. Valyuta ittifaqına xas olan cəhətlər bunlardır:

- ✓ bütün cavablar düzdür
- iştirakçı ölkələrin Mərkəzi Bankları tərəfindən məqsədyönlü şəkildə dəstəklənən sabit valyuta məzənnələrinin razılaşmaya əsasən təyin edilməsi
- vahid regional valyutanın yaradılması
- həmin beynəlxalq valyuta vahidinin emissiya mərkəzi olan vahid regional bankının formalaşması
- milli valyutaların razılaşdırılmış sərbəst dəyişməsi

327. İnkişafda olan ölkələrin inteqrasiya yolunda rastlaşdığı maneələr bunlardır:

- ✓ bütün cavablar düzdür
- infrastruktur inkişaf etməyib
- inkişafın səviyyə və potensialları fərqlidir
- siyasi qeyri-stabillik
- inteqrasiya olunan ölkələr bir-birlərinin iqtisadiyyatlarını zəif tamamlayırlar ki, bu da inteqrasiya prosesini məhdudlaşdırır

328. İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi inteqrasiyanın üstünlüklərinə aiddir:

- ✓ bütün cavablar düzdür
- daha yaxşı ticarət şərtlərinin təmin edilməsi
- infrastrukturun yaxşılaşdırılması ilə paralel olaraq, ticarətin də genişlənməsi
- qabaqcıl texnologiyanın yayılması
- ölkələr arasında rəqabət artır

329. İştirakçi ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi inteqrasiyanın çatışmazlıqlarına aid deyil:
- √ ölkələr arasında rəqabət artır
 - TMK-ın iştirakçi ölkələri arasında oliqopol sövdələşmə baş verir ki, bu da qiymətlərin qalxmasına səbəb olur
 - çox güclü rəqabət şəraitində, istehsal həcminin (miqyasının) artırılması zamanı itki effekti baş verir
 - düzgün cavab yoxdur
 - daha çox geridə qalmış ölkələr üçün bu hal ehtiyatların (istehsal amillərinin) ölkədən axınına gətirib çıxarır, daha güclü partnyorların xeyrinə yenidən bölgü baş verir
330. İştirakçi ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi inteqrasiyanın üstünlüklərinə aid deyil:
- √ TMK-ın iştirakçi ölkələri arasında oliqopol sövdələşmə
 - daha yaxşı ticarət şərtlərinin təmin edilməsi
 - infrastrukturun yaxşılaşdırılması ilə parallel olaraq, ticarətin də genişlənməsi
 - qabaqcıl texnologiyanın yayılması
 - ölkələr arasında rəqabət artır
331. «Pilləli inteqrasiya» və «Differensial inteqrasiya» modellərinin yaradılması səbəbləri:
- √ AB yeni ölkələrin daxil olması və onun genişlənməsi səbəbindən
 - inteqrasiya qruplarının daxilində diffensiallaşmanın gücləndirilməsi ilə əlaqədar
 - «domino effekti» ilə əlaqədar
 - çoxlu sayda inteqrasiya qruplarının yaradılması və onların arasında rəqabətin güclənməsi səbəbindən
 - yeni ölkələrin, məsələn, Mərkəzi Amerika ölkələrinin NAFTA-nın tərkibinə daxil olması və onun genişlənməsi səbəbindən
332. «Pilləli inteqrasiya» və «Differensial inteqrasiya» modellərinin fərqləri:
- √ «differensial inteqrasiya» müqavilələrin bağlanması və vaxtın məhdudlaşdırılması ehtiyacını aradan qaldırır
 - düzgün cavab yoxdur
 - «differensial inteqrasiya»dan fərqli olaraq, «pilləli inteqrasiya»nın məqsədi - inteqrasiya proseslərinin dərinləşməsidir
 - «differensial inteqrasiya» iştirakçıların vahid tərkibinin «özəyinin» yaradılmasını nəzərdə tutur
 - «pilləli inteqrasiya» müqavilələrin bağlanması və vaxtın məhdudlaşdırılması ehtiyacını aradan qaldırır
333. İqtisadi inteqrasiya nəzəriyyəsinə dirijizm istiqamətinə nə aiddir?
- beynəlxalq iqtisadi strukturların yaradılması və fəaliyyəti, sosial qanunvericiliyin razılaşdırılması, kredit siyasətinin koordinasiyası (əlaqələndirilməsi) əsasında mümkündür
 - √ bütün cavablar düzgündür
 - bazar mexanizminin inteqrasiya proseslərində həlledici rolunu inkar edirlər
 - beynəlxalq iqtisadi strukturların yaradılması və fəaliyyəti, inteqrasiya edilən tərəflərin ümumi iqtisadi siyasət işləyib hazırlaması əsasında mümkündür
 - düzgün cavab yoxdur
334. Hansı istiqamətin nümayəndələri hesab edirdilər ki, beynəlxalq iqtisadi əməkdaşlığın ən vacib problemi, geniş beynəlxalq iqtisadi əməkdaşlıqdan əldə edilən çoxsaylı mənfəəti məhdudiyətlərdən qoruyub, hər bir ölkə üçün maksimal sərbəstlik dərəcəsinin necə qorunub saxlanılmasından ibarətdir.
- √ neokeynsiançılıq
 - korporasionalizm
 - daha sonrakı dövr neoliberalizm
 - strukturalizm
 - erkən neoliberalizm
335. Neokeynsian istiqamətinin bir növü bunlardır:
- √ strukturalizm
 - korporasionalizm
 - daha sonrakı dövr neoliberalizm
 - erkən neoliberalizm
 - dirijizm

336. Hansı istiqamətin nümayəndələri beynəlxalq inteqrasiyanın iki mümkün inkişaf variantını irəli sürüblər:
- strukturalizm
 - daha sonrakı dövr neoliberalizm
 - ✓ neokeynsiançılıq
 - korporasionalizm
 - erkən neoliberalizm
337. Bazar mexanizminin sərbəst fəaliyyəti istehsalın inkişafı və yerləşməsində müəyyən disproporsiyalara, gəlirlərin qeyri-bərabərliyinin dərinləşməsinə gətirib çıxara bilər. Bu sözlər inteqrasiya nəzəriyyəsinin aşağıdakı istiqaməti nümayəndələrinə aiddir:
- ✓ strukturalizm
 - neokeynsiançılıq
 - daha sonrakı dövr neoliberalizm
 - erkən neoliberalizm
 - korporasionalizm
338. Strukturalizmə xas olan cəhət hansıdır:
- ✓ iqtisadi inteqrasiya - inteqrasiya olunan ölkələrin iqtisadiyyatlarında gedən dərin struktur dəyişiklikləri prosesinin nəticəsində yaranan keyfiyyətə yeni inteqrasiya olunmuş məkan
 - düzgün cavab yoxdur
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayiət edilən inteqrasiya
 - dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
339. Korporalizmə xas olan cəhət hansıdır:
- düzgün cavab yoxdur
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayiət edilən inteqrasiya
 - dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
 - ✓ TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rasionallıq və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
340. Daha sonrakı dövr neoliberalizminə nəyi aid etmək olar:
- mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
 - ✓ iqtisadi inteqrasiya dövlətin iqtisadi işlərdə daha intensiv iştirakına gətirib çıxarır
 - məhz TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rasionallıq və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayiət edilən inteqrasiya
 - düzgün cavab yoxdur
341. Bunlar erkən neoliberalizmin baxışlarının boşla çıxdığını göstərmişdir:
- ✓ dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
 - məhz TMK beynəlxalq iqtisadiyyatın inteqrasiyasını, onun rasionallıq və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
 - düzgün cavab yoxdur
 - mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə inteqrasiya
 - sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayiət edilən inteqrasiya
342. Neoliberalistlərin fikrincə, dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi nəyə gətirib çıxarır:
- ✓ ödəmələrin pozulmasına
 - bütün cavablar düzdür
 - təsir göstərmir
 - beynəlxalq ticarətin tarazlanmasına
 - inflyasiyanın azalmasına
343. Erkən neoliberalistlər tam inteqrasiya deyəndə, nəyi başa düşürlər:

- dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi inflyasiyanın azalmasına gətirib çıxarır
- iqtisadi inteqrasiyadövlətin iqtisadi işlərdə daha az iştirak etməsinə gətirib çıxarır
- √ fəaliyyət təbii bazar qüvvələri və azad rəqabətin təsiri əsasında baş verir
- fəaliyyət dövlətlərin iqtisadi siyasəti və mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir
- fəaliyyət mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir

344. Dirijizm nümayəndələri:

- √ Yan Timberqen
- Qurnar Myurdal
- Sidney Rolf və Yudcin Rostou
- Riçard Kuper
- Vilhelm Repke və Bela Balassa

345. Neokeynsializm nümayəndələri:

- √ Riçard Kuper
- Qurnar Myurdal
- Sidney Rolf
- Vilhelm Repke
- Yan Timberqen

346. Strukturalizmin nümayəndələri:

- √ Qurnar Myurdal
- Vilhelm Repke və Bela Balassa
- Riçard Kuper
- Sidney Rolf və Yudcin Rostou
- Yan Timberqen

347. Korporasionalizm məktəbinin nümayəndələri:

- √ Sidney Rolf və Yudcin Rostou
- Vilhelm Repke və Bela Balassa
- Riçard Kuper
- Qurnar Myurdal
- Vilhelm Repke və Moris Alle

348. Erkən neolibəralizm nümayəndələri:

- √ Vilhelm Repke və Moris Alle
- Bela Balassa və Moris Alle
- Sidney Rolf və Yudcin Rostou
- Qurnar Myurdal
- Vilhelm Repke və Bela Balassa

349. Beynəlxalq iqtisadi inteqrasiya nəzəriyyələrinin istiqamətlərinə aid deyil:

- √ neostrukturalizm
- korporasionalizm
- dirijizm
- neokeynsiançılıq
- neoliberalizm

350. 1989-cu ildə yaradılan inteqrasiya qrupunu seçin:

- √ ATES
- LAİ
- AB
- YUDEAK

- ASEAN
351. Latın Amerıkası ölkələrində regional inteqrasiya qruplaşması
- √ LAİ
 - ASEAN
 - ATES
 - YUDEAK
 - NAFTA
352. Qərbi Avropada inteqrasiya birliyi:
- √ AB
 - AİA
 - LAİ
 - EEİ
 - NAFTA
353. Kanada neçənci ildə «ABŞ ilə azad ticarət haqqında Razılaşma»nı imzalayıblar:
- √ 1988.0
 - 1986.0
 - 1994.0
 - 1995.0
 - 1984.0
354. ASEAN regional qruplaşmasına hansı ölkələr daxildir:
- √ Cənub-Şərqi Asiya ölkələri
 - Fars körfəzi ölkələri
 - Latın Amerıkası ölkələri
 - Sakit okean sahili ölkələri
 - Afrika qitəsi
355. Gömrük ittifaqının xüsusiyyətləri bunlardır:
- √ işçi qüvvəsinin idxalının kvotalaşdırılması
 - kapital idxalına nəzarətin ləğvi
 - üçüncü ölkələrə nisbətdə ümumi siyasətin aparılması
 - vahid valyutanın tətbiqi
 - ittifaqdaxilində gömrük məhdudiyyətlərinin ləğv edilməsi
356. İqtisadi və valyuta ittifaqının əlamətlərini göstərin:
- √ vahid iqtisadi və valyuta-maliyyə siyasəti
 - üçüncü ölkələrə qarşı vahid gömrük tarifi və xarici ticarət siyasəti
 - yalnız ticarət baryerlərinin ləğvi deyil, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkəti
 - inteqrasiya qruplaşması ölkələrinin vahid siyasəti və üst-millı idarəetmə orqanlarının yaradılması
 - gömrük baryerlərinin ləğv
357. Asiya- Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı (ASİÖ - ATES):
- azad sahibkarlıq zonası
 - əmtəə, xidmət, kapital, işçi qüvvəsi və digər amillərə məhdudiyyətlərin olmadığı offşor zona
 - √ gömrük baryerlərinin ləğvini nəzərdə tutan vahid iqtisadi məkan
 - Asiya-Sakit okean ölkələrinin iqtisadi siyasətinin işlənib hazırlanmasına dair hökumətlər arası təşkilat
 - ən yüksək inteqrasiya mərhələsinə çatmış üst-millı təşkilat
358. Azad ticarət zonasının düzgün tərifi qeyd edin:

- ✓ inteqrasiyanın, gömrük baryerlərinin ləğvini nəzərdə tutan birinci mərhələsi
- inteqrasiyanın, yalnız ticarət baryerlərinin ləğvini deyil, işçi qüvvəsi və kapitalın sərbəst hərəkətini nəzərdə tutan üçüncü mərhələsi
- inteqrasiyanın, əlavə vahid iqtisadi və valyuta-maliyyə siyasətini nəzərdə tutan dördüncü mərhələsi
- inteqrasiyanın, əlavə vaxid siyasət və milli idarəetmə orqanlarının yaradılmasını nəzərdə tutan beşinci mərhələsi
- inteqrasiyanın, vahid gömrük tarifi və üçüncü ölkələrə qarşı vahid xarici ticarət siyasətini nəzərdə tutan ikinci mərhələsi

359. Beynəlxalq iqtisadi inteqrasiyanın düzgün tərifini əks etdirən cavabı göstərin:

- ✓ dərin dayanıqlı qarşılıqlı əlaqələr və əmək bölgüsünün inkişafı əsasında ölkələrin təsərrüfat-siyasi birləşməsi prosesi
- dünya ticarəti prosesində yaranan iqtisadi münasibətlər
- əmtələrin ayrı-ayrı tərkib hissələri əsasında üfqi kooperasiya və ixtisaslaşma ilə əlaqəli münasibətlər
- gömrük rüsumları və qeyri-tarif məhdudiyətlərinin tənzimlənməsi məqsədi ilə yaranan iqtisadi münasibətlər
- dünyanın bütün ölkələrinin inkişaf prosesində, ünsiyyət, qarşılıqlı əlaqələrin üsul və xarakterini xarakterizə edən münasibətlər

360. 1 yanvar 2002-ci ildən Avrovlyuta istifadə edilir:

- ✓ həm nəğd, həm də nəğdsiz hesablaşmalarda
- yalnız, kommersiya firmaları arasında nəğdsiz hesablaşmalarda
- yalnız fiziki şəxslər arasında nəğd hesablaşmalarda
- yalnız nəğd hesablaşmalarda
- yalnız, avro zonasına daxil olan ölkələrin dövlət təşkilatları arasında nəğdsiz hesablaşmalarda

361. Hal-hazırda iqtisadi və valyuta ittifaqı mərhələsindədir:

- ✓ AB
- MDB
- ASEAN
- ATES
- NAFTA

362. Əgər ölkələr əmtələrin, kapitalların və işçi qüvvəsinin qarşılıqlı sərbəst hərəkətini, üçüncü ölkələr üçün ticarətin tənzimlənməsinin vahid normalarını təyin edirlərsə, bu:

- ✓ ümumi bazardır
- gömrük ittifaqıdır
- iqtisadi ittifaqdır
- valyuta ittifaqıdır
- azad ticarət zonasıdır

363. Əgər ölkələr, qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvini təmin edib, üçüncü ölkələrə qarşı milli tənzimləmə normalarını, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkətinə qarşılıqlı məhdudiyətləri qoruyub saxlayırlarsa, bu:

- ✓ azad ticarət zonasıdır
- tam iqtisadi ittifaqdır
- gömrük ittifaqıdır
- valyuta ittifaqıdır
- ümumi bazardır

364. Avropa birliyi ölkələrində 1 yanvar 1999-cu ildən tətbiq edilən ümumi valyuta:

- ✓ avro
- marka
- krona
- SDR
- ekyu

365. Müasir dövrdə Avropa Birliyi:

- ✓ iqtisadi və valyuta ittifaqıdır
- ümumi bazardır

- azad ticarət zonasıdır
- azad iqtisadi zonadır
- gömrük İttifaqıdır

366. Gömrük ittifaqı nəzərdə tutur:

- ✓ iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin sərbəst hərəkəti, həmçinin, üçüncü ölkələr üçün vahid gömrük tarifi və vahid xarici-ticarət siyasəti
- iştirakçı ölkələr üçün kapitalların və işçi qüvvəsinin hərəkəti üçün vahid şəraitin mövcud olması
- iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkəti üçün gömrük baryerlərinin aradan götürülməsi
- üçüncü ölkələrə qarşı vahid xarici-ticarət siyasəti
- bütün iştirakçı ölkələr üçün yalnız vahid gömrük tarifinin mövcudluğu

367. Beynəlxalq itisadi inteqrasiya proseslərinin uğurlu inkişafına yardım etmir:

- ✓ ölkələrdə olan həyat səviyyəsində böyük fərqlər
- ümumi sərhədlər
- sosial və iqtisadi problemlərin ümumiliyi
- tarixən mövcud olan iqtisadi əlaqələr
- ölkələrin iqtisadi inkişaf səviyyələrinin eyniliyi

368. Beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı bunlarla şərtlənmişdir:

- ✓ beynəlxalq əmək bölgüsünün dərinləşməsi və beynəlxalq kooperasiyanın əhəmiyyətinin artması
- əmək resurslarının təminatı səviyyəsində olan fərqlər
- sıx arşılıqlı inteqrasiya əlaqələrinin qurulmasına can atan dövlətlərin liderlərinin siyasi qərarları ilə
- ölkə ÜTT-yə daxil olandan sonra, bütün gömrük rüsumlarının ləğvi
- inteqrasiya prosesinin iştirakçısı olan ölkələrin iqtisadi inkişaf səviyyələrində olan fərqlər

369. AB-ni təsis edən ölkələrin sayını göstərin:

- ✓ 6.0
- 10.0
- 5.0
- 15.0
- 3.0

370. AB-nin Roma razılaşmasına aid deyil:

- üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
- ✓ vahid kənd təsərrüfatı siyasəti
- gömrük rüsumları ləğv edilib
- ümumi gömrük tarifi təyin edilib
- qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətləri ləğv edilmişdir

371. AB-də 1962-ci ildə nə tətbiq edilmişdir:

- ✓ vahid kənd təsərrüfatı siyasəti
- ümumi gömrük tarifi
- üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
- qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətlərinin ləğv edilməsi
- gömrük rüsumlarına məhdudiyyət

372. Neçənci ildə, üç Avropa cəmiyyəti, özlərinin icra orqanlarının birləşdirilməsi haqqında qərar qəbul etmişdilər:

- ✓ 1965.0
- 1945.0
- 1976.0
- 1993.0

- 1963.0

373. Hansı razılaşmaya əsasən, bir sıra inkişaf etmiş ölkələr AB ilə assosiativ münasibətlərə daxil olmuşdular:

- √ Yaund razılaşması
- Roma razılaşması
- Bern razılaşması
- Paris razılaşması
- Varşava razılaşması

374. Hansı müqaviləyə əsasən, AB-də, qarşılıqlı ticarətə qoyulan gömrü rüsumları və say məhdudiyyətləri tədricən aradan qaldırılmışdır:

- √ Roma razılaşması
- Bretton-Vuds razılaşması
- Bern razılaşması
- Paris razılaşması
- Varşava razılaşması

375. AB-nin iqtisadi ittifaqın mərhələlərini keçmə illəri

- √ 1993- indiki dövr
- 1958-1969
- 1987-1992
- 1945-1958
- 1968-1976

376. AB-nin ümumi bazar mərhələsini keçmə illəri

- √ 1987-1992
- 1945-1958
- 1993- indiki dövr
- 1958-1969
- 1968-1976

377. AB-nin gömrük ittifaqının mərhələlərini keçmə illəri

- √ 1968-1976
- 1987-1992
- 1993- indiki dövr
- 1945-1958
- 1958-1969

378. AB-nin azad ticarət zonası mərhələsini keçmə illəri

- √ 1958-1969
- 1987-1992
- 1993- indiki dövr
- 1945-1958
- 1968-1976

379. AB neçə inteqrasiya birliyindən təşkil edilmişdir:

- √ 3.0
- 1.0
- 5.0
- 10.0
- 2.0

380. Aşağıda adları çəkilən qruplaşmalardan hansı inteqrasiyanın bütün mərhələlərindən keçmişdir:

- √ AB
- NAFTP
- MERKOSUR
- MDB
- ASEAN

381. İnteqrasiyanın ilkin şərtlərinə aid deyil:

- √ inkişaf etmiş hasilat sənayesinə malikdirlər
- kifayət qədər inkişaf etmiş bazar institutlarına malikdirlər
- kifayət qədər açıq iqtisadiyyata malikdirlər
- adambaşına düşən yüksək ÜDM malikdirlər
- bir-birini tamamlayan iqtisadiyyatlara malikdirlər

382. İnteqrasiyanın ilkin şərtlərinə aid deyil:

- √ diversifikasiya olunmuş sənaye və importu əvəz edən istehsala malikdirlər
- üçüncü ölkələrdən olan ümum partnyorları və ya rəqibləri var
- ümumi, oxşar iqtisadi və siyasi problemlər var
- adambaşına düşən yüksək ÜDM malikdirlər
- coğrafi, institusional, mədəni, tarixi cəhətdən yaxındılar, iqtisadi inkişaf səviyyələrinə görə yaxındılar

383. Bunlardan hansı inteqrasiya əlamətlərinə aid deyil:

- münasibətlərin dayanıqlılığı , stabilliyi
- ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması
- regionun, xarici mühitə nisbətə, birliyi
- münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
- √ ölkənin iqtisadi inkişafı tsikllərinin qeyri-sinxronluğu

384. Bunlardan hansı inteqrasiya əlamətlərinə aid deyil:

- √ inteqrasiya subyektlərinin qarşılıqlı asılılığının aşağı dərəcəsi
- münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
- münasibətlərin dayanıqlılığı , stabilliyi
- ölkənin iqtisadi inkişafı tsikllərinin sinxronlaşması
- ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması

385. Avrasiyanın regional inteqrasiya təşkilatları. Səhv variantı seçin:

- √ Mərkəzi Avropa Cəmiyyəti (MAC)
- Avrasiya İqtisadi Əməkdaşlığı (EvrAzES)
- Belarus, Rusiya, Qazaxstan və Ukraynanın vahid iqtisadi məkanı (VİM)
- Müstəqil Dövlətlər Birliyi (MDB)
- Mərkəzi Asiya əməkdaşlığı (MAƏ)

386. Beynəlxalq iqtisadiyyatda beynəlxalq iqtisadi inteqrasiyanın elementləri kimi çıxış edirlər:

- √ milli təsərrüfatlar
- TMK, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları
- hüquqi və fiziki şəxslər
- TMK, TMB, hüquqi və fiziki şəxslər
- TMK

387. Dezinteqrasiya prosesi aşağıdakıdır:

- √ onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin azalması
- inteqrasiya qruplaşmasına daxil olan ölkələrin xarakteristikalarının daha yaxşı fərqləndirilməsi üçün təsərrüfat fəaliyyətinin müvafiq hüquqi bazasının yaradılması
- ölkələrin regional yaxınlığı əsasında yaranan təbii prosesdir

- əvvəlcə dağınıq olan elementlərin bütövlükdə birləşməsi ilə əlaqədar olan inkişaf prosesinin bir tərəfi
- onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin artırılması

388. İnteqrasiya üçün xarakterik deyil:

- ✓ ölkələrin regional yaxınlığına əsaslanan təbii prosesdir
- ölkələrin müvafiq siyasətini nəzərdə tutur
- ölkələr arasında, regional inteqrasiya qrupunun yaradılması haqqında müqavilələrin bağlanması nəzərdə tutur
- qarşılıqlı təsərrüfatın müvafiq hüquqi bazası yaradılır
- beynəlxalq iqtisadi münasibətlərin yeni keyfiyyəti formalaşır

389. İnteqrasiya proseslərinin mərhələlərini düzgün ardıcılıqla göstərin:

- ✓ qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyətlərin aradan qaldırılması, vahid informasiya məkanının yaradılması
- qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyətlərin aradan qaldırılması, vahid iqtisadi məkanın yaradılması
- vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
- əmtəələrin hərəkətində məhdudiyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyətlərin aradan qaldırılması, vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
- əmtəələrin hərəkətində məhdudiyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyətlərin aradan qaldırılması, vahid iqtisadi və hüquqi məkanın yaradılması

390. Daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu - aşağıdakı regionların inteqrasiya prosesləri üçün xarakterikdir:

- ✓ Latın Amerikasının ölkələri, Afrikanın Saxaradan cənuba tərəf yerləşən ölkələri
- Cənub-Şərqi Asiya ölkələri, Latın Amerikasının ölkələri
- Yaxın Şərq ölkələri, Cənubi-Şərqi Asiya ölkələri
- Saxaradan cənubda yerləşən Afrika ölkələri, Yaxın şərq ölkələri
- Latın Amerikasının ölkələri, NİS ölkələri

391. Müxtəlif formalarda AB qoşulan qərbi Avropa ölkələri hansı məqsədləri güdürdülər:

- ✓ bazar təcrübəsinin ötürülməsi vasitəsi ilə bazarın inkişaf etdirilməsi, bazara seçilmiş istiqamətin dəyişməyəcəyinə təminatın yaradılması
- daha az inkişaf etmiş Avropa ölkələrinə kredit verilməsi prosesinin sonradan sadələşdirilməsi üçün dayanıqlı əlaqələrin yaradılması
- üçüncü ölkələrə qarşı diskriminasiya tədbirlərinin istisna edilməsi
- daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu
- milli iqtisadiyyatın yeni sahələrinin dəstəklənməsi

392. İnteqrasiya proseslərinin ticarətə təsiri aşağıdakılardan ibarətdir:

- ✓ çoxtərəfli ticarət danışıqlarından fərqli olaraq, regional bloklar qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
- müxtəlif iqtisadi maraqlarla xarakterizə edilən çoxlu sayda iştirakçıları olan regional bloklar, qarşılıqlı ticarət üçün stabil mühit yaratmağa imkan vermirlər
- regional bloklardan fərqli olaraq, çoxtərəfli ticarət danışıqları qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
- gömrük baryerlərinin möhkəmləndirilməsi və çoxtərəfli müqavilələrlə dəstəklənən, xarici ticarətin tənzimlənməsinə dair qeyri-tarif tədbirlərinin azaldılması
- blok adından çıxış etməkdən fərqli olaraq, hər bir ölkə üçün, danışıqlar mövqeyinə ayrı-ayrılıqda ölkənin təsiri daha səmərəlidir

393. Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələri inteqrasiya birliklərini yaradarkən, qarşılıqlı hansı məqsədləri qoymuşdular:

- ✓ qonşuları ilə, qarşılıqlı iqtisadi öhdəliklərlə təsdiqlənmiş yaxşı münasibətlərin mövcud olması
- AB oxşar, vahid valyuta ilə dəstəklənən tam və yüksək inkişaf etmiş siyasi ittifaqın yaradılması
- iştirakçıların maraqları kəskin fərqlənən çoxtərəfli ticarət danışıqlarının aparılması
- dövlətlərarası müqavilələrlə təsdiqlənmiş bazar islahatlarının tezləşdirilməsi və tam həcmli bazarların yaradılması
- birbaşa xarici investisiyaların və böyük yeddiliyin cəlb edilməsi

394. Miqyas iqtisadiyyatı üstünlüklərinə aiddir. Səhv variantı seçin:

- √ portfel investisiyalarının cəlb edilməsi
- transaksion məsrəflərin azalması
- birbaşa xarici investisiyaların cəlb edilməsi
- böyük həcmli bazarlarda müstəqil istehsalların yaradılması
- bazarın həcmnin genişlənməsi

395. İnteqrasiya birlikləri öz qarşılıqlarına aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin:

- √ miqyas iqtisadiyyatının çatışmazlıqlarından istifadə
- iqtisadiyyatın struktur yenidənqurmasına yardım
- milli sənayenin yeni sahələrinin dəstəklənməsi
- əlverişli xarici siyasət mühitinin yaradılması
- ticarət siyasətinin vəzifələrinin həlli

396. İnteqrasiya birlikləri öz qarşılıqlarına aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin:

- √ «domino effektinin» aradan qaldırılması
- ticarət siyasətinin vəzifələrinin həlli
- iqtisadiyyatın struktur yenidənqurmasına yardım
- milli sənayenin yeni sahələrinin dəstəklənməsi
- miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə

397. İnteqrasiya birlikləri qarşılıqlarına aşağıdakı vəzifələri qoyur. Səhv variantı seçin:

- √ idxalı əvəz edən sahələrin dəstəklənməsi
- ticarət siyasətinin vəzifələrinin həlli
- iqtisadiyyatın struktur yenidənqurmasına yardım
- milli sənayenin yeni sahələrinin dəstəklənməsi
- miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə

398. «Domino effekti» nəyə gətirib çıxarır:

- √ inteqrasiya sərhədlərindən kənar qalan ölkələrin ticarətinin azalması
- inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin azalması
- inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin artması
- inteqrasiya proseslərinə marağın olmaması
- inteqrasiya sərhədlərindən kənar qalan ölkələrin ticarətinin artması

399. Demonstrasiya (nümayiş) effekti nə ilə xarakterizə olunur:

- √ digər ölkələrə müəyyən psixoloji təsirin göstərilməsi
- ölkələrin AB üzvü olmaq istəyi
- digər ölkələrdə artıq mövcud olan qərarlar əsasında konkret problemlər toplusunu həll etmək
- ölkələrin iqtisadi əlaqələrinin yeni istiqamətlərə yönləndirilməsi
- müsbət iqtisadi dəyişikliklər baş verir

400. İnteqrasiya birlikləri yaratmış hansı ölkələrdə müsbət iqtisadi irəliləyişlər baş verir:

- √ NİS ölkələri sırasına keçid
- inflyasiyanın azalması
- məşğulluğun artımı
- əhəlinin sosial vəziyyətinin yaxşılaşması
- iqtisadi inkişaf tempələrinin artması

401. İqtisadi inteqrasiya hansı konkret problemləri həll etməlidir. Səhv variantı seçin:

- √ əmtəə nomenklaturası sahəsində unifikasiya problemi

- ümumi valyutanın daxil edilməsi
- kapitalın dövlətlərarası hərəkətinin azadlığı problemi
- əhalinin su və ərzaq ilə təminatı
- bazar iqtisadiyyatının əsaslarının yaradılması

402. İnteqrasiyanın əsası (nüvəsi, özəyi) anlayışı nə deməkdir:

- ✓ inteqrasiya birliyinin təşəbbüskarları olan ölkələr
- bir qitədə yerləşən və eyni dildə danışan ölkələr
- dünyada ilk dəfə yaradılan inteqrasiya birliklərinə daxil olan ölkələr
- eyni iqtisadi inkişaf səviyyəsi olan, BMT-nin üzvü olan və vahid iqtisadi siyasət aparan ölkələr
- ən yüksək iqtisadi inkişaf səviyyəsi xas olan ölkələr

403. NAFTA müqaviləsi nəzərdə tuturdu

- Regionda investisiya əməkdaşlığı sahələrinin genişləndirilməsi
- Birgə arbitraj komissiyasının yaradılması
- ✓ Hər biri
- Regionda ticarət əməkdaşlığının genişləndirilməsi
- 2010-cu ilədək gömrük rüsumlarının ləğvi

404. Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir

- ✓ Assosiasiya Sazişi
- Bunların heç biri
- Şengen müqaviləsi
- Azad ticarət sazişi
- Strateji Tərəfdaşlıq sazişi

405. Azərbaycanda Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq siyasətinin prioritetlərini əhatə edir?

- Assosiativ əməkdaşlıq
- İkitərəfli ticarət
- ✓ Davamlı inkişaf, enerji təhlükəsizliyi və regional əməkdaşlıq
- Vizasız gediş-gəliş
- Büdcəyə dəstək

406. Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin

- Kipr və Malta
- Luxemburg və Niderland
- ✓ Göstərilənlərə aid deyil
- Belçika, İspaniya və Almaniya.
- İsveç və Finlandiya

407. Avstriya və Belçika hansı ölkə ilə eyni vaxtda Avrozonaya daxil olmuşlar:

- Hər biri
- Finlandiya, İtaliya və Estoniya
- ✓ İspaniya və İrlandiya
- Finlandiya, Portugalıya və Malta
- Sloveniya və Almaniya

408. Beynəlxalq İqtisadi İnteqrasiyanın inkişafı aşağıdakı səviyyələri əhatə edir:

- Makro
- ✓ Mikro, makro və mezo.
- Mikro
- İkitərəfli səviyyə
- Hökumətlərarası səviyyə

409. Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir?

- √ «Nümayiş» effekti
- «Edip» effekti
- «Sosial ədalət» effekti
- «Fişer» effekti
- «Kobra» effekti

410. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesinin əsas həlqələrinə aiddir?

- √ İstehsal «dərin» inteqrasiya
- Mübadilə «yumşaq» inteqrasiya
- Bazar «səthi» inteqrasiya
- Heç biri
- İstehlak «dərin» inteqrasiya

411. İqtisadi inteqrasiya proseslərinin nəzəri təhlilinin klassik mərhələsi hansı tarixi dövrü əhatə edir?

- √ 1950-ci illərə qədər
- 1960-cı illərdən sonra
- 1930-cı illərə qədər
- 1850-cı illərdən sonra
- 1970-ci illərə qədər

412. Aşağıdakı müəlliflərdən hansı plüralist konsepsiyanın tərəfdarıdır?

- √ K. Doyq
- Ç. Pentland
- A. Tyonbi
- K. Marks
- Q.Mürdal

413. Aşağıdakı nəzəriyyələrdən hansı valyuta inteqrasiyası konsepsiyasına aiddir?

- √ «Optimal valyuta zonaları» nəzəriyyəsi
- «Maraqlı qruplar» nəzəriyyəsi
- «İkili valyuta zonaları» nəzəriyyəsi
- «Valyutadiversifikasiyası» nəzəriyyəsi
- «Sabit valyuta zonaları» nəzəriyyəsi

414. Aşağıdakılardan müəlliflərdən hansılarının valyuta inteqrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış edirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. Etsioni 5. E. Xaas

- √ 1.3
- 4.5
- 1.5
- 3.4
- 1, 2

415. Aşağıdakı nəzəriyyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir?

- √ «Mütləq üstünlüklər» nəzəriyyəsi
- «Maraqlı qruplar» nəzəriyyəsi
- «Valyuta birliyi» nəzəriyyəsi
- «Məhsulun həyat dövrü» nəzəriyyəsi
- «Optimal valyuta zonaları» nəzəriyyəsi

416. Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır?

- √ A. Etsioni
- Ç. Pentland
- C. Keyns
- K. Marks
- A. Smit

417. Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralistkonsepsiya.

- √ 1, 3, 5
- 1, 2, 3
- 4, 5, 6
- 2, 3, 4
- 2, 4, 6

418. Rusiya ÜTT üzvlüyü şəraitində Azərbaycanla ticarət əlaqələri hansı istiqamətdə dəyişər?

- √ Xarici sərmayələr üçün məhdudiyət qoyulan sahələr azaldılır
- Investisiyalar sərbəstləşir
- Gömrük ittifaqı şərtləri tətbiq olunur
- Hər biri

419. Azərbaycan və Qazaxıstan arasında inteqrasiya münasibətləri MDB çərçivəsində hansına uyğundur?

- √ Qarşılıqlı əsasda ticarət maneələrinin azaldılması
- Preferensial saziş
- Gömrük ittifaqı
- Ümümbazar

420. Rusiya və Azərbaycan ticarət əlaqələri MDB prinsipləri ilə necə tənzimlənir:

- √ Ticarət maneələrinin qarşılıqlı ləğvi əsasında
- Gömrük ittifaqı şərtləri əsasında
- Azad investisiya rejimi əsasında
- Hər biri

421. Avrozonadan çıxma makroiqtisadi situasiyaya necə təsir edə bilər?

- √ Xarici borc artar
- İqtisadi artım təmin olunur
- Rəqabət üstünlüyü artar
- Rəqabət üstünlüyü azalar

422. İkitərəfli ticarət əlaqələri blokdaxili ticarətin prinsipləri ilə necə tənzimlənir?

- √ Üçüncü ölkələrlə ticarət maneələri tətbiq olunur
- Üçüncü ölkələrlə ticarət sərbəstləşdirilir
- İntellektual mülkiyyət hüququ təmn olunur
- Heç biri

423. ÜTT-yə daxilolma regional inteqrasiya üçün nəyi zəruri edir:

- √ Azad rəqabət prinsiplərinin təmini
- Investisiyaların liberallaşdırılması
- Ticarət maneələrinin tətbiqi
- Hər biri

424. Azərbaycan MDB çərçivəsində inteqrasiya əməkdaşlığının səviyyəsi

- √ Azad ticarət
 - Ümumbazar
 - Gömrük ittifaqı
 - Heç biri
425. Rusiya və Belorusiya MDB-nin bütün ölkələri ilə ticarət əlaqələri necə həyata keçirilir?
- √ Vahid ticarət prinsipləri bütün MDB ölkələrinə aid deyil
 - Vahid ticarət rejimi əsasında
 - Azad ticarət prinsipləri ilə
 - Sərbəst valyuta prinsipi ilə
426. ÜTT üzvlüyü şəraitində gömrük ittifaqına daxil olma
- √ Ticarət rejimi liberallaşır
 - Ticarət rejimi əvvəlki tək qalır
 - Heç nə dəyişmir
 - Ticarət maneələri azaldılır
427. Qazaxıstan Rusiya ilə inteqrasiya əməkdaşlığı forması:
- √ Gömrük ittifaqı
 - Azad ticarət
 - Prefsensial saziş
 - Heç biri
428. Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi inteqrasiyanın hansı effektinə aid olunur
- √ Statik
 - Dinamik
 - Domino
 - Hec biri
429. ETT stimullaşdırılması, məhsul vahidinə xərclərin azaldılması inteqrasiyanın hansı effektinə aid olunur
- √ Dinamik
 - Ticarət
 - Domino
 - Heç biri
430. Ticarət şəraiti necə qiymətləndirilir
- √ İdxal və ixrac qiymətlərinin nisbəti əsasında
 - ÜDM-də xarici ticarətin payı əsasında
 - Xarici borcun ticarət dövriyyəsinə nisbəti əsasında
 - Hər biri
431. C ölkəsi A və B –nin daxil olduğu Azad Ticarət zonasına üzv olarkən D ölkəsi ilə idxala 15 %-li advalor rüsum tətbiq edirdi. Azad Ticarət zonası ölkələri tərəfindən advalor rüsumların 2 dəfə azaldılması C-nin D-dən idxalına necə təsir edər
- √ Azad Ticarət Zonası C-D arasında ticarət siyasətinə təsir göstərmir
 - İdxal 2 dəfə ucuzlaşar
 - C-D arasında ticarət əlaqələri azalar
 - Ticarət şəraiti yaxşılaşar.
432. Xirda pul nisanları (monet) formasında Avro nə zaman dövriyyəyə daxil edildi:
- √ 2002.0
 - 2009.0
 - 2001.0

- 2010.0
- 433.** 2008-ci ildə eyni vaxtda Avrozonaya daxil olan ölkələri göstərin
- Malta və Fransa
 - Yunanıstan və Kipr.
 - √ Kipr və Malta
 - İspaniya və Portuqaliya
- 434.** Avrozonada iqtisadi böhran nəticəsində Valtuta İttifaqınqan çıxma üzv ölkə hansı probleməri daha da aktuallaşdırı bilər
- √ 1 və 3
 - Valyuta kurslarının saxlanması
 - Ticarət asılılığı
 - Xarici borcun səviyyəsi
- 435.** Maastrixt kriteriyalarına uyğun olanı göstərin
- Bunların hec biri
 - Aqrar proteksionizm
 - Yeni genişlənmə ölkələri
 - √ Budcə kəsiri, xarici borc və makro iqtisadi siyasət
- 436.** Avrozonaya 2011-çi ildə daxil olan ölkəni göstərin
- √ Estoniya
 - Litva
 - Latviya
 - Kipr
- 437.** Fransa Avrozonaya nə zaman daxil olmuşdur
- 2002-ci ildə Avro pul nisanlarının geniş naqd dövriyyəsi həyata keçirilərkən
 - √ 1999-çu ildə
 - Maastrixt müğaviləsini imzalamaqla
 - 2008-ci ildə
- 438.** Avrozonada integrasiyası məkan kimi miqyasca necə xarakterizə olunur
- √ 17 ölkə və 330 mln əhali
 - 27 ölkə və 430 mln əhali
 - 17 ölkə və 310 mln əhali
 - 19 ölkə və 280 mln əhali
- 439.** European Currency Unit-in Avrointegrasiyada hansı rolu vardır
- Göstərilənlərə uyğun deyil.
 - Avro zonada valyuta sisteminin əsası kimi
 - √ Hazırda praktiki rol və əhəmiyyət daşıdır
 - Avro zonada yeni sistem rolunu oynayır
- 440.** Danimarka Avrozonaya hansı ölkələrlə eyni vaxtda daxil oldu:
- √ Göstərilənlər düzgün deyil
 - İtaliya
 - Norveç
 - İsveç
- 441.** 1999-çu il Aİ-nin neçə üzvü Avrozonaya daxil oldu

- √ 11.0
- 15.0
- 17.0
- 9.0

442. Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin

- √ Göstərilənlərə aid deyil
- Luxemburg və Niderland
- Kipr və Malta
- Belçika, İspaniya və Almaniya.

443. 2009 və 2011-ci ildə Avrozonaya daxil olan ölkələrə aid deyil

- √ Avstriya
- Estoniya
- Slovakiya
- Hər biri

444. 1999-cu ildə Avrozonaya daxil olan ölkələrə hansılar daxildir?

- √ Finlandiya və Portugaliya
- Almaniya və Sloveniya
- Yunanıstan və Portugaliya
- Almaniya və Yunanıstan

445. Aİ və Azərbaycan arasında yardımlar sahəsində əməkdaşlıq proqramları hansılardır?

- √ TESIS
- Əsrin müqaviləsi
- Bakı-Tbilisi – Ceyhan
- Bunların hamısı

446. Azərbaycanın Aİ-yə integrasiyası üzrə Dövlət Komissiyası nə vaxt yaradılmışdır

- √ 2005.0
- 1991.0
- 1994.0
- 2011.0

447. Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir

- √ Assosasiya Sazişi
- Tərəfdaşlıq və Əməkdaşlıq sazişi
- Azad ticarət sazişi
- Bunların heç biri

448. «Şərq tərəfdaşlığı» təşəbbüsü hansı ölkələri əhatə edir

- √ Bütün göstərilənlər
- Azərbaycan və Ermənistan
- Moldova və Belarus
- Ukrayna və Gürcüstan

449. Türkiyə ilə Avropa Birliyi arasında integrasiya əməkdaşlığı hansı səviyyədədir

- √ Gömrük Birliyi
- Azad ticarət
- Valyuta zonası
- Ümum bazar

450. Altıncı genişlənmə mərhələsi hansı ölkələrin üzvlüyü ilə baş verdi

- √ Bolqarıstan və Rumıniyanın
- Üç Baltıqyanı dövlətin
- Rumıniyanın
- Çexiyanın

451. Sloveniya və Baltıqyanı dövlətlər Avropa Birliyinə hansı genişlənmə mərhələsində daxil olmuşlar

- √ 5-ci
- 4-cü
- 7-ci
- 3-cü

452. Beşinci genişlənmə neçə yeni Aİ üzvlərini əhatə etdi

- √ 10.0
- 5.0
- 2.0
- 4.0

453. Beşinci genişlənmə Aİ üzvləri sayı

- √ 25.0
- 15.0
- 10.0
- 17.0

454. 1995-ci ildə Avropa Birliyinin genişlənməsi hansı ölkəni əhatə etmişdir

- √ Hər biri
- İsveç
- Finlandiya
- Avstriya

455. 1995-ci il Avropa Birliyinin necənci genişlənməsidir

- √ Dördüncü
- Birinci
- İkinci
- Üçüncü

456. Dördüncü genişlənmədə Avropa Birliyini üzvlərinin sayı

- √ 15.0
- 12.0
- 11.0
- 9.0

457. Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu

- √ 12.0
- 17.0
- 9.0
- 11.0

458. İspaniya Avropa birliyinin neçənci genişlənməsinə aid edilir

- √ Üçüncü

- Birinci
- İkinci
- Heç biri

459. Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu

- √ Heç biri
- Portugaliya və İtaliya
- İrlandiya və Polşa
- Bolqarıstan və Çexiya

460. Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi

- √ Hər biri
- Danimarka
- İrlandiya
- Böyük Britaniya

461. Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlığı çərçivəsində inteqrasiya prinsipləri yönəldilmişdir

- √ Hər biri
- Reqionda inkisafın dəstəklənməsi
- Həyat səviyyəsinin yüksəldilməsi
- Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması

462. Maastrixt müqaviləsi hansı sferaları əhatə etməklə inteqrasiyanı dərinləsdirmissdir

- √ Hər biri
- Avropa daxili bazarı və vahid valyuta
- Vahid xarici və müdafiə siyasəti
- Daxili işlər və ədliyyə sahəsində vahid siyasət

463. Vahid kənd təsərrüfatı siyasəti Avropada inteqrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir

- √ İqtisadi ittifaq
- Preferresial sazişlər
- Azad ticarət
- Hər biri

464. Hökumət başçılarının daxil olduğu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu organıdır

- √ Ali siyasi
- Komissiya
- İcraedici
- Avroparlament

465. Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir

- √ Siyasi
- İcraedici
- Köməkçi
- Humanitar

466. Avronun nəgd dövriyyəsi vahid formada nə vaxt tətbiq edildi

- √ 2002ci il iyun
- 1999.0
- 2002-ci ilin əvvəli
- 2011-ci il maliyyə böhranı zamanı

467. Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri
- √ Bunların hamısı
 - Gömrük rüsumları
 - Əlavə dəyər vergisi
 - MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqqları
468. Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı
- √ Avropa İttifaqı
 - Merkosur
 - AND paktı
 - Avropa İqtisadi Birliyi
469. Avropa Birliyi aşağıdakı inteqrasiya qruplaşmalarının bütünləşməsi ilə 1958 –ci il müqaviləsi nəticəsində formalaşdı:
- √ Avropa Polad və Kömür Birliyi, Avropa İqtisadi Birliyi və AvroAtom
 - Avropa İqtisadi Birliyi və Avropa Polad və Kömür Birliyi
 - AvroAtom və Avropa Polad və Kömür Birliyi 3
 - Avropa İqtisadi Birliyi və Benilüks
470. 1951-ci ildə AVROPA POLAD VƏ KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin iştirakçıları
- √ Fransa, AFR (Almaniya), İtaliya , Belçika, Niderland, Luksemburq
 - Belçika, Fransa, Niderland
 - AFR , Niderland, Luksemburq , İtaliya
 - Fransa, Belçika, Niderland
471. Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti
- √ İqtisadi tamamlanma
 - Asılılıq
 - Kooperasiya
 - Konsorsium
472. Neofunksionalist konsepsiya və plüralist konsepsiya aiddir:
- √ Siyasi-hüquqi konsepsiyalara
 - Bazar-institusional konsepsiya
 - Valyuta inteqrasiyası konsepsiyasına
 - Federalist konsepsiya
473. Gömrük İttifaqı konsepsiyası iqtisadi inteqrasiyanın hansı konsepsiyasına aiddir:
- √ Funksional
 - Valyuta ittifaqı
 - Dirijist
 - Struktur
474. Valyuta inteqrasiyası konsepsiyası inteqrasiyanın hansı nəzəriyyəsinə aid edilir:
- √ Funksional –sahəvi
 - Ümumiləşdirici
 - Federalist
 - Bunların hər biri
475. İqtisadi inteqrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir:
- √ Plüralist konsepsiya
 - Marksist konsepsiya

- Ticarət konsepsiyası
- Bunların hər biri

476. Tam iqtisadi inteqrasiyaya hansı uygundur:

- √ İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi
- Vahid ticarət siyasəti
- Gömrük maneələrinin aradan qaldırılması
- İstehsal amillərinin sərbəst hərəkəti

477. İqtisadi və valyuta ittifaqı nə deməkdir:

- √ Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması
- Azad ticarət zonasının yaradılması
- Gömrük ittifaqının yaradılması
- Bunların hec biri

478. Ümum Bazar səviyyəli inteqrasiya nə deməkdir:

- √ Butun bunlar doğrudur
- Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blokdaxili sərbəst hərəkəti
- Milli qanunvericiliyin unifikasiyası
- Daha yüksək səviyyəli yaxınlaşma

479. Gömrük İttifaqı səviyyəsinə hansı uyğun gəlir:

- √ Hər biri uygundur
- Azad ticarət funksiyaları
- Vahid ticarət siyasəti
- Vahid gömrük ərazisi

480. Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin:

- √ Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili
- Fərqli valyuta münasibətləri
- Ticarət maneələrinin aradan qaldırılması
- Bütün cavablar doğrudur

481. Azad ticarət və Gömrük İttifaqı hansı inteqrasiya situasiyasına aiddir:

- √ Ticarət inteqrasiyası
- Umum bazar
- Siyasi inteqrasiya
- Bunların hər birinə

482. Beynəlxalq iqtisadi inteqrasiyanın formalarına aiddir:

- √ Bunların hər biri
- İqtisadi İttifaq
- Gömrük İttifaqı
- Azad Ticarət

483. İqtisadi inteqrasiyanın əsas xüsusiyyətini əks etdirir:

- √ Bütün cavablar doğrudur
- Qarsılıqlı uyğunluq
- Yaxınlaşma
- Dönməzlik

484. İqtisadi inteqrasiyanın inkişafı istiqamətini təşkil edir:

- √ İstehsal və tədavül inteqrasiyası
- TMK
- Konsorsium
- Cavablar dogru deyil

485. Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil:

- √ Beyin axını
- Elmi –texniki kooperasiya
- İqtisadi İttifaq
- İnteqrasiya

486. İqtisadi inteqrasiyanın cögrafiyasını tam əks etdirən dogru cavab hansıdır:

- Kontinental
- √ Regional və beynəlxalq
- Regional
- Beynəlxalq

487. Beynəlxalq iqtisadi inteqrasiyanın səviyyələrinə aiddir:

- √ Mikro və makro səviyyə
- Cavablar dogru deyil
- Makro səviyyə
- Mikro səviyyə

488. Regional iqtisadi inteqrasiya hansı parametrlə təyin edilə bilər:

- Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi
- İstehsal amillərinin sərbəst döv etməsi
- √ Bütün cavablar dogrudur
- Milli qanunvericiliyin unifikasiyası

489. Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir?

- √ Butun cavablar dogrudur
- İntestisiya axınlarının istiqamətinə təsir etmək
- Rəqib kompaniyaların strategiyasına təsir etmək
- Ticarət və siyasi birlikləri zəruri edir

490. Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti

- √ İqtisadi integrasiya
- İqtisadi yardım
- Proteksionizm
- Cavablar dogru deyil.

491. Qonsu ölkələrin iqtisadiyyatlarının davamlı iqtisadi əlaqələr əsasında tamamlanması , makro və mikro səviyyədə vahid təsərrüfat sistemində yüksəlməsi sosial-iqtisadi hadisə kimi nə deməkdir?

- √ Beynəlxalq iqtisadi integrasiya
- İqtisadi durgunluq
- Cavablar dogru deyil
- İqtisadi asılılıq

492. Dərin əmək bölgüsü və davamlı qarşılıqlı əlaqə əsasında istehsalın yüksək beynəlmilləşməsi səviyyəsi nəyi ifadə edir?

- √ Beynəlxalq iqtisadi integrasiya
 - Bunların hec biri
 - Beynəlxalq mübadilə
 - Beynəlxalq əmək bölgüsü
- 493.** Beynəlxalq iqtisadi integrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir?
- BİM-in forması kimi
 - Regionlaşma mexanizmi kimi
 - √ Bunların hər biri
 - Qloballaşma prosesinin tərkib hissəsi kimi
- 494.** Beynəlxalq əmək bölgüsü və kooperasiya
- İntegrasiyanın mahiyyətidir
 - √ İntegrasiyanın əsasıdır
 - İntegrasiyanın şərtidir
 - İntegrasiyanın məqsədidir
- 495.** Davamlı iqtisadi integrasiya nəticə etibarilə gətirib çıxarır:
- √ 1 və 3 doğrudur
 - İstehsal münasibətləri inkişaf edir (1)
 - Kapitalın və istehsalın beynəlmilləşməsi (3)
 - Səyələşmə (2)
- 496.** Siyasi, milli və mədəni uyğunluq
- İntegrasiyanın mahiyyətidir
 - İntegrasiyanın nəticəsidir
 - √ İntegrasiyanın şərtidir
 - İntegrasiyanın məqsədidir
- 497.** İqtisadi integrasiyanın məqsədi
- √ Strateji və rəqabət üstünlüklərinin əldə edilməsi
 - İri miqyaslı istehsal
 - Düzgün cavab yoxdur
 - Müqayisəli üstünlüklər prinsipinin reallaşdırılması
- 498.** «İnkişaf səviyyəsinin yaxınlaşdırılması» hansına aiddir
- √ İntegrasiyanın məqsədi
 - İntegrasiyanın mahiyyəti
 - İntegrasiya metodu
 - İntegrasiyanın şərti
- 499.** İntegrasiyanın iqtisadi əsasını təşkil edir:
- √ Bunların hər biri
 - Mallarla ticarət
 - Məhsul istehsalı
 - Əmək bölgüsü
- 500.** İntegrasiya proses kimi nəyi əks etdirir?
- Birləşmə
 - Kənarlaşma
 - √ Yaxınlaşma
 - Bölünmə